



İxtisasın adı: Dülgər

AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ

PEŞƏ TƏHSİLÜ ÜZRƏ
DÖVLƏT AGENTLİYİ



QAPI VƏ PƏNCƏRƏ BLOKLARININ HAZIRLANMASI VƏ QURAŞDIRILMASI



AVROPA İTTİFAQI



AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZIRLIYI



*Empowered lives.
Resilient nations.*

QAPI VƏ PƏNCƏRƏ BLOKLARININ HAZIRLANMASI VƏ QURAŞDIRILMASI

*Bu modul Avropa İttifaqının maliyyələşdirdiyi və Birləşmiş Millətlər Təşkilatının
İnkişaf Proqramının icra etdiyi “Lənkəran İqtisadi Rayonunda Model Peşə Təhsili
Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində hazırlanmışdır.*

*Azərbaycan Respublikası Təhsil Nazirliyinin
09.10.2019-cu il tarixli, F-601 nömrəli
əmri ilə təsdiq edilmişdir.*

Modul tədris vəsaiti müvafiq təhsil proqramları (kurikulumlar) üzrə bilik, bacarıq və səriştələrin verilməsi məqsədi ilə hazırlanmışdır və peşə təhsili müəssisələrində tədris üçün tövsiyə olunur. Modul tədris vəsaitinin istifadəsi ödənişsizdir və kommersiya məqsədi ilə satışı qadağandır.

Müəllif: **Sabir Əliyev**
İnşaat mühəndisi

Rəyçilər: **İlkin Quliyev**
Cəlilabad Peşə Liseyinin istehsalat təlimi ustası
E. Nizamov
“Gümüş Mobilya” MMC-nin direktoru

Texniki redaktor: **A. Xankışiyev**

Modulda ifadə olunan fikirlər və məlumatlar müəllifə aiddir və heç bir şəkildə Avropa İttifaqının və Birləşmiş Millətlər Təşkilatının İnkışaf Proqramının mövqeyini əks etdirmir.

MÜNDƏRİCAT

Giriş	5
“Qapı və pəncərə bloklarının hazırlanması və quraşdırılması” modulunun spesifikasiyası	6
Təlim nəticəsi 1: Qapı bloklarının hazırlanması ardıcılığını bilir və onları yerinə yetirməyi bacarır	7
1.1. Qapı bloklarının təsnifatını şərh edir	7
1.2. Qapı blokunun funksional ölçülərini və əsas elementlərini sadalayır	16
1.3. Qapı və pəncərə bloklarının hazırlanmasında istifadə olunan birləşdirmələri təsvir edir	29
1.4. Qapı bloklarının quraşdırılmasını həyata keçirir	43
Tələbələr üçün fəaliyyətlər	65
Qiymətləndirmə	68
Təlim nəticəsi 2: Pəncərə bloklarının hazırlanması ardıcılığını bilir və onları yerinə yetirməyi bacarır	71
2.1. Pəncərə blokunun təsnifatını izah edir	71
2.2. Pəncərə bloklarının funksional ölçülərini və elementlərini sadalayır	77
2.3. Pəncərə bloklarının quraşdırılmasını nümayiş etdirir	87
Tələbələr üçün fəaliyyətlər	107
Qiymətləndirmə	109
Təlim nəticəsi 3: Qapı və pəncərə bloklarının furniturlarının quraşdırılmasını bilir və qapı və pəncərə bloklarının təmirini həyata keçirməyi bacarır	111
3.1. Qapı və pəncərə bloklarının əsas furnitur çeşidlərini sadalayır	111
3.2. Qapı və pəncərə bloklarında furniturların montajını həyata keçirir	118
3.3. Qapı və pəncərə bloklarının təmiri və bərpasını yerinə yetirir	128
Tələbələr üçün fəaliyyətlər	132
Qiymətləndirmə	133
Ədəbiyyat	134

GİRİŞ

Hörmətli oxucu!

Xalq təsərrüfatının elə bir sahəsi yoxdur ki, orada ağac işlədilməsin. Ağac xüsusən tikintidə geniş tətbiq edilir. Ağacdan binaların yükgötürən konstruksiyalarını – fermaları, tağları, pərdiləri, tirləri, dam örtüklərini, karkasları və eləcə də mühafizəedici konstruksiyaları – divar panellərini, arakəsmələri və s. hazırlayırlar.

Ağacdan eyni zamanda xarrat məmulatlarını (pəncərələri, qapıları); uzun ölçülü detalları (döşəmələri, plintusları, yaşmaqları, haşiyələri) hazırlayırlar. Bundan başqa, oduncaqdan ağac evlər, müvəqqəti tikililər, qəliblər, taxtabəndlər, ayaqaltılar və s. düzəldirlər.

“Qapı və pəncərə bloklarının hazırlanması və quraşdırılması” modulunda şagirdlərə qapı və pəncərələrin təsnifati verilmişdir. Onlara müxtəlif təyinatlara uyğun qapı və pəncərələrin seçilməsi öyrədilir.

Bunlardan əlavə, tələbələrə qapı və pəncərələrin markalarını, onların növlərini öyrənməyə köməklik göstərilir. Bu modulda qapı və pəncərələrin hazırlanması şəkillər vasitəsi ilə izah edilir ki, bu da verilmiş materialın mənimsəməsini asanlaşdırır.

Hazırda tikinti sənayesi yüksək mexanikləşdirilmiş istehsalata çevrilmiş, onun müəssisələrində yarımavtomat və avtomat xətlər tətbiq edilməklə xarrat məmulatlarının axınlı üsulla buraxılışı təşkil edilmişdir. Ölkəmizdə tikintinin həcmi daima artır, bununla əlaqədar olaraq xarrat və dülgərlik məmulatlarına olan tələbat da artır.

“Qapı və pəncərə bloklarının hazırlanması və quraşdırılması” modulunun spesifikasiyası

Modulun adı: Qapı və pəncərə bloklarının hazırlanması və quraşdırılması

Modulun məqsədi: Bu modulu tamamlandıqdan sonra tələbə qapı və pəncərə bloklarının təsnifatını biləcək, onların elementlərini, istifadə olunan furniturları tanıyaraq qapı və pəncərə bloklarının hazırlanmasını və onların yerində montajını həyata keçirməyi bacaracaqdır.

Təlim nəticəsi 1: Qapı bloklarının hazırlanması ardıcılığını bilir və onları yerinə yetirməyi bacarır.

1. Qapı bloklarının təsnifatını şərh edir.
2. Qapı blokunun funksional ölçülərini və əsas elementlərini sadalayır.
3. Qapı və pəncərə bloklarının hazırlanmasında istifadə olunan birləşdirmələri təsvir edir.
4. Qapı bloklarının quraşdırılmasını həyata keçirir.

Təlim nəticəsi 2: Pəncərə bloklarının hazırlanması ardıcılığını bilir və onları yerinə yetirməyi bacarır.

1. Pəncərə blokunun təsnifatını izah edir.
2. Pəncərə bloklarının funksional ölçülərini və elementlərini sadalayır.
3. Pəncərə bloklarının quraşdırılmasını nümayiş etdirir.

Təlim nəticəsi 3: Qapı və pəncərə bloklarının furniturlarının quraşdırılmasını bilir və qapı və pəncərə bloklarının təmirini həyata keçirməyi bacarır.

1. Qapı və pəncərə bloklarının əsas furnitur çeşidlərini sadalayır.
2. Qapı və pəncərə bloklarında furniturların montajını həyata keçirir.
3. Qapı və pəncərə bloklarının təmiri və bərpasını yerinə yetirir.



TƏLİM NƏTİCƏSİ 1

Qapı bloklarının hazırlanması ardıcılığını bilir və onları yerinə yetirməyi bacarır.

1.1. Qapı bloklarının təsnifatını şərh edir.

➤ **Qapı bloklarının təsnifatı**

Müasir insanlara qəribə gəlsə də, qapı həmişə olmayıb. Qapının ortaya çıxması yağış, qar, soyuq kimi amillərdən, vəhşi heyvanlardan və digər insanlardan qorunmaq ehtiyacından yaranıb. Əsrlər boyu bu, sadə mağara qapayıcılarından müasir qapı növlərinə kimi dəyişilib.

Bütün tətbiq olunan qapı növləri aşağıdakı funksiyaları yerinə yetirir:

- Məkanı xaricdən təcrid etmək.
- İstilik izolyasiyası – daxili istiliyi bir otaqda saxlamağa imkan verir.
- Səs izolyasiyası – hər hansı bir qapı dizaynı həddindən artıq səs-küydən qorunmağa kömək edir.
- Rahatlıq və komfort yaradır – qapı evin daxili hissəsində dekor elementidir.

Qapıları onların binalarda qoyulduğu yerə, qapı laylarının sayına, qapıların açılma istiqamətlərinə və s. görə aşağıda qruplara bölmək olar.

Təyinatına görə:


- Xarici qapılar
- Daxili qapılar
- Şkaf qapıları

Xarici qapılar: Binaya, mənzilə açılan giriş və şüşəbəndə, balkona açılan çıkış qapılarına bölünür.

Qapı və pəncərə bloklarının hazırlanması və quraşdırılması



Şəkil 1.1. Binaya giriş qapıları



Şəkil 1.2. Mənzilə açılan giriş qapıları



Şəkil 1.3. Balkona açılan qapılar

Daxili qapılar: Daxili qapıların otaqlar arası, mətbəx, yardımçı (anbar, daxili şkaflar üçün) növləri var.

Xarici görünüşünə görə qapıları şüsəsiz və şüşəli qapılara ayıırlar (Şəkil 1.4).



Şəkil 1.4. Şüsəsiz və şüşəli qapılar

Bəzi binalarda yaxşı işıqlanmayı təmin etmək üçün qapı çərçivəsinin üzərində otağa "ikinci işıq" verən, hündürlüyü təxminən 500 mm, eni isə blokun eninə bərabər olan xəfəng (framuqa) düzəldirlər (Şəkil 1.5).



Şəkil 1.5. Xəfəngli qapı çərçivələri

Qapı və pəncərə bloklarının hazırlanması və quraşdırılması

Şkaf qapıları: Bəzi hallarda antresolların, kitab şkaflarının hazırlanmasında şkaf qapılarından istifadə olunur (Şəkil 1.6).



Şəkil 1.6. Şkaf qapıları

Qapı taylarının açılmasına görə:

- Lay açılan qapılar
- Sürüşərək açılan (kupe tipli) qapılar
- Yığılan qapılar
- Fırlanan qapılar

Lay açılan qapılar: Bir taylı və ya iki taylı ola bilir. Bu tip qapılar giriş və daxili qapıların hazırlanmasında istifadə olunur.

Bir taylı lay açılan qapılar, əsasən, mənzillərin daxilində istifadə olunur (Şəkil 1.7).

Qapı və pəncərə bloklarının hazırlanması və quraşdırılması



Şəkil 1.7. Bir taylı lay açılan giriş və daxili qapılar

İki taylı lay açılan qapılar mənzilin giriş və daxili qapılarında istifadə olunur (Şəkil 1.8).



Şəkil 1.8. İki taylı lay açılan qapılar

Sürüşərək açılan (kupe tipli) qapılar: Bu tipli qapılar adətən sanitər qovşağı və dəhlizə açılan qapıların az yer tutması lazım olanda işlədilir (Şəkil 1.9).

Qapı və pəncərə bloklarının hazırlanması və quraşdırılması



Şəkil 1.9. Sürüşərək açılan (kupe tipi) qapılar

Yığılan qapılar: Yığılan qapılar ayrı-ayrı taylardan quraşdırılır və bir dəmir profil üzərində hərəkət edir. Bu qapılar təbii ağacdan, plastikdən və s. materiallardan şüşəli, yaxud bütöv olur. Bunlar yalnız daxili qapılarda istifadə olunur.

Yığılan qapıların əsas üstün cəhəti mənzilin yanaşı otaqlarının arasını açaraq böyük sahə yaradır (Şəkil 1.10).



Şəkil 1.10. Yığılan qapılar

Fırlanan qapılar: Bu qapılar çox da geniş istifadə olunmur (Şəkil 1.11).



Şəkil 1.11. Fırlanan qapılar

Qapı blokları qapı çərçivəsindən və çərçivənin şaquli bruscuğundan həncama ilə asilan qapı tayından ibarətdir.

Tayların sayından asılı olaraq qapı bloklarının 3 növü olur:

- Bir taylı qapı blokları. Burada bir çərçivə içərisində bir qapı tayı qoyulur (Şəkil 1.12).
- İki taylı qapı blokları. Burada bir çərçivə içərisində iki qapı tayı qoyulur (Şəkil 1.13).



Şəkil 1.12. Bir taylı qapı bloku

Qapı və pəncərə bloklarının hazırlanması və quraşdırılması

- Biryarım taylı qapı blokları. Burada bir çərçivə içərisində iki, bir tayı enli, digəri isə ensiz olmaqla iki tay qoyulur (Şəkil 1.14).



Şəkil 1.132. İki taylı qapı bloku



Şəkil 1.14. Biryarım taylı qapı blokları

Xarici görünüşünə görə qapıları şüşəsiz (Şəkil 1.15) və şüşəli (Şəkil 1.16) qapılara ayıırlar. Balkon (eyvan) qapıları bir qayda olaraq şüşəli hazırlanır. Bu, otağın işıqlanmasına çox köməklik göstərir. Daxili otaqların qapıları da çox vaxt şüşəli hazırlanır. Bu, otaqların işıqlanmasını təmin edir, enerji sərfinə qənaət edir və ona estetik gözəllik verir. Şüşələnmənin formaları zövqdən asılı olaraq, fərqli şəkildə və müxtəlif cür şüşələrdən hazırlanara bilər.




Şəkil 1.15. Şüşəsiz qapılar



Şəkil 1.16. Şüşəli qapılar

Qapılar tayların asılmasından asılı olaraq sağ və sol olur (Şəkil 1.17).




Şəkil 1.17. Sol və sağ qapılar

1.2. Qapı blokunun funksional ölçülərini və əsas elementlərini sadalayır.


➤ Qapı blokunun funksional ölçüləri və əsas elementləri

Qapı blokları qapı çərçivəsindən və çərçivənin şaquli bruscuğundan həncama ilə asilan qapı tayından və yaşmaqdan ibarətdir. Göstərilən elementlər qapı blokunun əsasını təşkil edir (Şəkil 1.18).



Şəkil 1.18. Qapı blokunun əsas elementləri

Qapı taylarının rahat açılıb-örtülməsi üçün qapı blokunda müəyyən ara boşluqları qoyulmalıdır (Şəkil 1.19).



Şəkil 1.19. Qapı blokunda ara boşluq məsafələri


Sənayedə qapı və pəncərələri müəyyən standart ölçülərə görə hazırlayırlar. Cədvəl 1.1-də istifadə olunan qapı ölçüləri göstərilmişdir.

Cədvəl 1.1. Qapı boşluğu və qapı blokunun ölçüləri

Qapı tayının Eni/Hündürlük A1/A2, mm	Qapı çərçivəsinin Eni/Hündürlük B1/B2 mm	Qapı boşluğunun təklif olunan ölçüləri. Eni max/Hündürlük max C1/C2 mm	Qapı blokunun yaşmaqla xarici ölçüləri. Eni/Hündürlük D1/D2 mm
550x1880	615x1923	635x1935	750x2000
600x1900	665x1943	685x1955	800x2020
600x2000	665x2043	685x2055	800x2120
700x2000	765x2043	785x2055	900x2120
800x2000	865x2043	885x2055	1000x2120
900x2000	965x2043	985x2055	1100x2120
600x2100	665x2143	685x2155	800x2220
700x2100	765x2143	785x2155	900x2220
800x2100	865x2143	885x2155	1000x2220
900x2100	965x2143	985x2155	1100x2220

Qapı və pəncərə bloklarının hazırlanması və quraşdırılması


Qapı tayları, çərçivə bruslarında açılmış çərəklərə oturdular. Adətən giriş qapılarının çərçivələri astanalı olur (Şəkil 1.20)



Şəkil 1.20. Çərçivədə açılmış çərək


Xarici qapıların çərçivələri qutu şəkilli olub dörd brusdan ibarətdir. Onlar öz aralarında müxtəlif birləşmə növləri ilə birləşdirilir.

Daxili qapıların çərçivələri qutu şəkilli olub üç brusdan, üst və yan bruslardan ibarət olur. Onlar da öz aralarında müxtəlif birləşmə növləri ilə birləşdirilir (Şəkil 1.21).



Şəkil 1.21. Qapı çərçivələri

Qapı çərçivələrinin en kəsiyi müxtəlif formalarda ola bilir (Şəkil 1.22).




Şəkil 1.22. Qapı çərçivələrinin en kəsikləri

➤ Qapı tayları

Konstruksiyasına görə qapılar xonçalı və lövhəli olur.

Xonçalı qapılar 44 və 54 mm qalınlıqlı, eni 94 mm olan şaquli, üfüqi və orta bruscuqlardan (bağlamalardan) və doldurucudan (xonçadan) ibarətdir. 54 mm qalınlıqlı bruscuqları hündürlüyü 2300 mm olan qapıların hazırlanmasında işlədirilər (Şəkil 1.23).



Şəkil 1.23. Xonçalı qapılar Xonçalı qapılar

Qapı və pəncərə bloklarının hazırlanması və quraşdırılması


Bağlama bruscuqları ilə orta bruscuqlar arasındaki aralıqları lövhələrlə – xonçalarla tuturlar. Xonçalar taxtadan, fanerdən, yaxud ağac-lifli və ya ağac-yonqar tavalarından ibarət ola bilər.

22 mm qalınlıqlı xonçaları bağlama bruscuqlarının qalınlığı 54 mm olan qapılara üçün, 8, 16 və 19 mm qalınlıqlı xonçaları isə bruscuğunun qalınlığı 44 mm olan qapılara üçün düzəldirlər.

Taxta xonçaları novlu və çıxıntılı birləşdirirlər. Çıxıntılı birləşmədə xonçanı çıxıntıdan əks tərəfdə, fiqurlu qıraqlıqla bürüyülər (Şəkil 1.24).

Qıraqlıqları bruscuqlara sancaqlarla, yaxud şuruplarla bərkidir və onların başlarını oduncaqda itirirlər. Qıraqlıqları taxta xonçaya bərkitməyə yol verilmir. Çox vaxt xarici qapılara üçün taxta xonçalar işlədirilər.

Xonçalı qapılara hündürlüyü və eni üzrə ölçülər taxta qapılara ölçülərinə uyğun gəlməlidir.




Şəkil 1.24. Taxta xonçalı qapılar

Şəkil 1.25. Lövhəli qapılar

Yaşayış və ictimai binalar üçün olan lövhəli qapılar (Şəkil 1.25) – İçərisi müxtəlif konstruksiyalı içliklərlə doldurulan və hər iki tərəfdən şponla, bərk ağac-lifli tavalarla, yaxud fanerlə üzənlənmiş çərçivədir. Qapılar, həmçinin ağac-yonqar tavalarından hazırlanır bilər. Lövhəli qapı yüngül, səs-izolyasiya keyfiyyətinə, möhkəmliyə malik, görünüşcə sadə, formasını itirməyən gigiyenik və istismarına görə əlverişlidir.


Lövhəli qapının hazırlanmasına az miqdarda və əksər hallarda aşağı növlü materiallar sərf olunur. Yaşayış və ictimai binalar üçün olan lövhəli konstruksiyalı qapıları bürüməli və bürüməsiz hazırlayırlar. Bürməli qapının istehsalında bürüməni qapının perimetri boyu üç tərəfdən nov və daraq ilə bərkidirlər (Şəkil 1.26).



Şəkil 1.26. Bürməli və bürüməsiz qapılar


Qapılar çərəyə örtülən şüşəsiz (Şəkil 1.27), çərəyə örtülən şüşəli (Şəkil 1.28), yellənən taylı şüşəli qapılara bölünür (Şəkil 1.29).

Qapı və pəncərə bloklarının hazırlanması və quraşdırılması




Şəkil 1.27. Çərəyə örtüklən şüşəsiz qapılar

Şüsəsiz, çərəkli qapı bloklarının hündürlüyü 2071 mm olduqda eni 670, 870, 970 və 1170 mm, hündürlüyü 2371 mm olduqda isə eni 970, 1170, 1472 və 1872 mm olur.



Şəkil 1.28. Çərəyə örtünlən şüşəli qapılar




Şəkil 1.29. Yellənən taylı şüşəli qapılar

Çərəyə örtülen şüşəli blokların hündürlüyü 2071 mm olduqda eni 770, 870, 970 və 1272 mm, hündürlüyü 2371 mm olduqda isə eni 970, 1170, 1472 və 1872 mm olur.

Yellənən taylı şüşəli blokların hündürlüyü 2071 mm olduqda eni 1316 mm, hündürlüyü 2371 mm olduqda isə eni 1516 və 1916 mm olur. Lövhəli qapıların qalınlığı 30 və 40 mm olur.

Konstruksiyasından asılı olaraq, lövhəli qapılar bütöv, yaxud içibos olur. Bütöv qapıları ağac tamasalardan, ağac-yonqar tavalarından və s. materiallardan hazırlanırlar.

İçibos qapıların içliyini (Şəkil 1.30) fanerdən, bərk ağac-lifli tavaların zolaqlarından düzəldilən şanaoxşar şəkildə, başlıca olaraq enli yarpaqlı ağaqlardan hazırlanan burulmuş spiralaoxşar yonqarlar şəklində, müəyyən addımla düzülmüş qırıq zolaqlar şəklində, ensiz tamasaların şaquli, yaxud üfüqi yerləşməsindən düzəldilən seyrək şəbəkələr şəklində hazırlanırlar.




Şəkil 1.30. İçibos qapılar

Qapı və pəncərə bloklarının hazırlanması və quraşdırılması

Nadir binaların (teatrların, muzeylərin) tikintisi üçün olan qapıları qiymətli ağacların (palidin, qoz ağacının, qırmızı ağacın) oduncağı ilə üzlənmiş və teksturasını saxlamaq məqsədilə açıq rəngli lakla bəzənmiş halda yüksək keyfiyyətli hazırlayırlar. Yaşayış və ictimai binalar üçün olan qapıları yağılı boyalı emallarla rəngləyir, yaxud teksturalı kağız pərdə ilə qiymətli ağac cinslərinin oduncağına oxşadırlar.

Qapı çərçivəsi (Şəkil 1.31) qapı taylarının bərkidilməsi üçün olan çərçivədir. Qapı çərçivələri astanaklı və astanasız olur. Astanaklı qapı çərçivəsi iki şaquli və iki üfüqi bruscuqdan yığılır. Bu bruscuqlar öz aralarında yapışqanlı və dilçəli birləşmənin köməyi ilə bağlanmış və künclərdən nagellərlə bərkidilmiş olur.


Astanasız qapı çərçivəsi iki şaquli və bir üst üfüqi bruscuqdan ibarətdir. Bruscuqlar öz aralarında yapışqanlı və dilçəli birləşmə ilə bağlanmış və nagellərlə künclərdən bərkidilmiş olur.



Şəkil 1.31. Qapı çərçivəsi

Sənaye müəssisələrinin binaları üçün ağac qapılar daxili çərəyə örtülən şüşəsiz və şüşəli, yellənən taylı şüşəli qapılara və xarici çərəyə örtülən şüşəli qapılara bölünür (Şəkil 1.32). Xarici qapıları astanaklı, yaxud astanasız, daxili qapıları isə astanasız düzəldirlər. Astanasız çərcivələri quraşdırma taxtası ilə bərkidirlər.

Çərəyə örtülən şüşəsiz daxili qapıların hündürlüyü 2000 mm olduqda, eni 700, 900, 1402, 1802 mm, hündürlüyü 2300 mm olduqda isə eni 700, 900, 1402, 1802 və 2202 mm olur. Çərəyə örtülən şüşəli daxili qapıların hündürlüyü 2000 mm olduqda, eni 900, 1402 və 1802 mm, hündürlüyü 2300 mm olduqda, eni 900, 1402, 1802 və 2202 mm olur. Yellənən qapıların hündürlüyü 2000 və 2300 mm, eni 1404 və 1804 mm olur.



Şəkil 1.32. Şuşəli qapılar

Çərəyə örtülən xarici qapıların və eləcə də şüşəli qapıların hündürlüyü 2000 mm olduqda eni 900, 1390 və 1790 mm, hündürlüyü 2300 mm olduqda isə eni 900, 1390, 2190 mm olur. Qapıların layları 40 mm qalınlıqda olur. Qapı bütöv doldurmalo və bürüməsi tayin səthinə çıxmayan şəkildə düzəldilir. Qapıları faner, bərk, yaxud ən bərk ağac-lifli tavalarla, həmçinin kağız qatlı plastiklə üzləyirlər.

Bərk, yaxud ən bərk lifli yonqarlı tavalarla üzlənmiş xarici qapıları tamaşalarla haşıyələmək lazımdır.

Qapıların aşağı hissəsini zədələnmələrdən qorumaq üçün ona hər iki tərəfdən 2,5-3 mm qalınlıqlı dekorativ kağız qatlı plastik zolaqlar ilə üz vururlar. Zolaqları yüksək suyadavamlı yapışqanla yapışdırır və əlavə olaraq hər 100 mm-dən bir şuruplarla bərkidirlər. Şurupların başlarının paslanmaya qarşı örtükləri olmalıdır.


Nisbi nəmliyi 60%-dən çox olan binalar üçün daxili qapıların və eləcə də xarici qapıların elementləri yüksək suyadavamlı yapışqanla yapışdırılmış olmalıdır.

Qapı bloklarının markaları olur. Bu markalar qapı bloku tipinin şərti işarəsindən və çərçivənin konstruksiyasını (astanalı, yaxud astanasız) və asılma növünü (sağ, yaxud sol) xarakterizə edən hərf indeksindən ibarətdir.

Asılmanın növü və astanalı, yaxud astanasız çərçivənin işarəsi aşağıda verilir: L-astanasız sol qapı, P-astanasız sağ qapı, LP-astanalı sol qapı, PP-astanalı sağ qapı.

Şüsəsiz daxili qapıların şərti işarələri D30-dan D38-ə qədər, şüşəlilərin ki D39-dan D45-ə qədər, yellənən taylılarının isə D46-dan D49-A qədərdir, şüşəsiz xarici qapılarının D50-dən D56-ya qədər, şüşəlilərin ki isə D57-dən D63-ə qədərdir. Məsələn, astanasız, sağ asmalı D45 qapısının şərti işarəsi belə olacaq: D45-P

Yaşayış və ictimai binalar üçün giriş və xidməti (köməkçi) qapıları birtaylı, biryarımtaşlı (Şəkil 1.33), ikitaylı qapılara ayıırlar. Qapılar şüşəsiz, şüşəli və yarımsüşəli ola bilər.



Şəkil 1.33. Yaşayış və ictimai binalar üçün giriş və xidməti (köməkçi) qapılar

Çərəyə örtülən qapılar sağ, yaxud sol, astanaklı və astanasız buraxıla bilər. Yellənən taylı şüşəli qapıları astanasız düzəldirlər.

Daxili çərəyə qoyulan qapı çərcivələrini üstdən 40x94 mm kəsikli bruscuqlarla möhkəmləndirirlər. Lövhəli qapıların içərisi bütöv doldurmalı olmalıdır.

Giriş və tambur qapılarının taylarını hər iki tərəfdən yüksək suyadavamlı yapışqanla yapışdırılan ən bərk ağac-lifli tavalarla, yaxud fanerlə üzləyirlər.

Lövhəli konstruksiyalı qalan qapıları isə bərk ağac-lifli tavalarla üzləyirlər. Lövhəli konstruksiyalı giriş qapılarına yaxşı görünüş vermək üçün onları profilli ağac tamaralarla haşiyələyirlər.

Qapıları aşağıdakı markalarda buraxırlar:

DV – Xarici və tambura açılan birtaylı, biryarımstäylə, yaxud ikitaylı, şüsəsiz, yarımsüşəli, yaxud şüşəli, tayının hündürlüyü 2000 mm, eni 800, 900, 1190, 1290, 1390, 1590 və 1780 mm olan giriş qapıları.

DVV – Tayının hündürlüyü 2300 mm və eni 1390, 2590 və 1790 mm olan ikitaylı giriş qapılarıdır.

DV və **DVV** tipli qapılar – Vestibüllərdə, ticarət binalarında, cərrahiyə otaqlarında və pilləkən qəfəslərində giriş qapıları kimi istifadə edilir.

DVM – Zibil qəbulu kameralarına giriş qapıları, gəmiricilərdən mühafizə olunmuş şüsəsiz birtaylı və biryarımstäylə buraxılır.

DS – 1800 mm hündürlüklü şüsəsiz birtaylı xidmət qapılarıdır.

DT və **DST** – Şüsəsiz birtaylı və biryarımstäylə çətin yanın, çardağa, zirzəmiyə, kinoprojeksiya otağına girmək və dama çıxmaq üçün nəzərdə tutulmuş qapılardır. Bu qapıların taylarını 2000 mm hündürlükdə və 800, 900 və 1390 mm enlikdə və eləcə də 1800 mm hündürlükdə, 800, 900 mm enlikdə buraxırlar.

DU və **DSU** – Ərzaq anbarlarına və digər bu kimi yerlərə girmək üçün işlədilən çətin yanın, şüsəsiz, istidən izolə edilmiş, birtaylı, yaxud ikitaylı qapılardır. Tayının hündürlüyü 2000 mm olduqda eni 1390 mm, tayının hündürlüyü 1800 mm olduqda isə eni 800 və 900 mm olur.

DD – Şüsəli, tüstüdən mühafizə qapılarıdır (yaylı həncamalı).

DSS – Saray qapılarıdır.

DL – Dama çıxmaq üçün şüsəsiz, birtaylı, istidən izolə edilmiş baca qapılarıdır.

Qapıları aşağıdakı konstruksiyalarda buraxırlar: lövhəli hamar və üzlənmiş, şəbəkəli xonçalı. İkitaylı və biryarımstäylə qapıları qarışq konstruksiyalı hazırlayırlar, yəni bir tayı lövhəli konstruksiyalı, digər tayı isə xonçalı düzəldilir. Lövhəli qapıların qalınlığı 43 mm, üz çəkilmişlərinin isə 62 mm olur. Çərçivəli çətin yanın qapıların qalınlığı 53 mm, istiləşdirilmiş qapıların isə 59 mm olur.

1.3. Qapı və pəncərə bloklarının hazırlanmasında istifadə olunan birləşdirmələri təsvir edir.

➤ Qapı və pəncərə bloklarının hazırlanmasında istifadə olunan birləşdirmələr

Məmulatların əsas konstruktiv elementləri - Oduncaqdan hazırlanan məmulat detallardan, qovşaqlardan, qruplardan ibarət konstruksiyadır.

Adətən *detal* dedikdə yiğma əməliyyatı aparılmışdan hazırlanmış məmulat hissəsi nəzərdə tutulur.

Detallara bruscuqlar, qıraqlıqlar, yarıqörtənlər, yağışlıqlar, detalların elementlərinə isə onun hissələri: fals, üzü (səthi), qıraqı, naxışlı profili və başqaları aiddir.


Detallar massiv – bütöv oduncaqdan hazırlanan və yapısdırılmış ola bilər.

Qovşaqlar çərçivələrdən, qutulardan və digər bunlara oxşar konstruksiyalardan ibarətdir. Qovşaqların detalları müstəqil konstruktiv elementdir.

Qrup məmulatın tərkib hissələrinin birləşməsidir. Qrupu qovşaqlar və detallar təşkil edir. Məmulat bir sıra qruplardan, qovşaqlardan, detallardan yiğila bilər.

Xarrat məmulatlarının aşağıdakı əsas konstruktiv hissələri var: bruscuq, çərçivə, lövhə, qutu.

Bruscuq sadə detal olub, müxtəlif ölçülü, kəsikli və formalı olur (Şəkil 1.34). O, massiv (bir oduncaq parçasından ibarət) və yapısdırılmış (eni, qalınlığı və uzunluğu üzrə ayrı-ayrı oduncaq parçalarından yiğilmiş) ola bilər.



Şəkil 1.34. Bruscuqlar

Qapı və pəncərə bloklarının hazırlanması və quraşdırılması

Pəncərələrin, qapıların hazırlanmasında işlədilən kiçik kəsikli bruscuqları: şaquli, üfüqi, orta bruscuqları, pəncərə millərini bütöv oduncaqdan, böyük kəsikli bruscuqları isə qabarmalara yol verməmək üçün qarışq oduncaqdan düzəldirlər.

Çərçivə kvadrat, yaxud düzbucaqlı formada olub, dörd bruscuqdan ibarətdir. Bəzi çərçivələrdə yuxarıda göstərilənlərdən başqa, daxili bruscuqlar – orta bruscuqlar (xonçalı qapıda, milli pəncərə layında) olur.


Çərçivələri dilçəli birləşmə ilə yiğirlər. Kiçik ölçülü çərçivələri birqat, açıq, iki tərəfə çıxan, yaxud yarımgizli, ya da gizli dilçə ilə, qalın bruslardan olan darvazaların çərçivəsini isə ikiqat, üçqat açıq, iki tərəfə çıxan dilçə ilə birləşdirirlər.

Xarrat məmulatlarını hazırladıqda, əsasən, düzbucaq formalı çərçivələrdən istifadə edirlər. Çox nadir hallarda pəncərələri, nəfəslikləri (nadır binalar üçün) çoxbucaqlı, yaxud dairəvi düzəldirlər.

Xonçanı çərçivələrdəki (qapılardakı) nova, falsa, yaxud bruscuqların üstünə qoyub şuruplarla bərkidirlər.

Lövhələri müxtəlif konstruksiyada hazırlayırlar (Şəkil 1.35). Onları massiv (taxtalı), yaxud boşluqlu (daxili lövhəli divarlar) düzəldirlər.

Massiv lövhələri yapışdırıldıqda (yiğdiqdə) qabarmaya yol verməmək üçün onları eni 300 mm-ə qədər olan və lifləri seçilmiş ensiz bölüklərdən (detallardan) yiğmaq lazımdır. Detalları eninə istiqamətdə yapışdırıldıqda onların eyni adlı (üst oduncaqlı) üzləri əks tərəfə yönəldilməklə eyni adlı qıraqları bir-birinə birləşdirilir.




Şəkil 1.35. Lövhələr

Bundan başqa, qabarmaya yol verməməkdən ötrü bunları işgillərlə (Şəkil 1.35 a), ucluqlarla (Şəkil 1.35 b), içəridən və üstdən yapışdırılmış tamasalarla (Şəkil 1.35 c, d, e) əlavə olaraq bərkidirlər. Lövhələrdəki işgilləri onların səthi ilə bərabər, yaxud içəri çıxmış düzəldirlər. Hər lövhəyə ən azı iki işgil qoyurlar. İşgilli lövhələr müvəqqəti binaların dülğər qapıları üçün, pəncərəaltı taxtalar və s. məmulatlar üçün nəzərdə tutulmuşdur.

Taxta lövhələrdən başqa, üç, yaxud beşqatlı lövhələrdən ibarət və lifləri bir-birinə perpendikulyar yapışdırılmış çoxqatlı lövhələr də hazırlayırlar (Şəkil 1.35 ə).


Taxta lövhələri hamar oyuq (Şəkil 1.36 a), çərək (Şəkil 1.36 c), tamasa (Şəkil 1.36 b), nov və daraq (Şəkil 1.36 d, e) və "haça" (Şəkil 1.36 ə) şəklində birləşdirib yapışdırırlar. Massiv lövhələrdən mənzillərə giriş qapıları, balkon qapıları üçün xonçalar və digər məmulatlar düzəldirlər.



Şəkil 1.36. Taxta lövhələrin birləşməsi

Xarrat tavası bölüklərdən yığılan və hər iki üzünə bir, yaxud ikiqat şpon çəkilmiş lövhədən ibarətdir. Massiv lövhələrdən başqa, içi boş lövhələr də olur. Belə lövhələr hər iki səthi faner, yaxud bərk ağac-lifli tava ilə çərçivədən ibarətdir. Lövhələrin içərisi büzməli faner, yaxud kağızdan və bərk ağac-lifli tavaların, fanerlərin tullantılarından hazırlanan şanaoxşar özəklə doldurulur. Lövhələri 30-40 mm aralıqda yerləşdirilən tamasalarla da doldurmaq olar.

Qutu (Şəkil 1.37) dilçə birləşdirməli dörd divarcıqdan ibarətdir. Çərçivənin divarcıqlarını (1) düz açıq dilçəli, yaxud "haça" şəkilli birləşdirirlər. Qutunun möhkəmliyini artırmaq üçün onda ortalıq bruscuq (2) düzəldirlər. Qutulara qapaq (qapayıçı) və ya altlıq qoyurlar. Altı (oturacağı) olan qutuya yesik deyilir. Qutulardan, əsasən, mebel istehsalında istifadə edirlər.




Şəkil 1.37. Qutu

➤ Kipləşdirmə, uzununa calaq ucaltma, bucaq altında birləşmə

Kipləşdirmə brucuqların, taxtaların, bölkələrin eninə istiqamətdə qıraqları ilə lövhə şəklində, yaxud üzləri ilə blok şəklində birləşməsindən ibarət birləşmə növüdür. Lövhənin hazırlanmasında işlədirilən hər bir pəstaha böyük (kiçik ensiz taxta) deyilir. Ensiz taxtaları kipləşdirmək yolu ilə enli lövhələr alırlar. Kipləşdirməni hamar oyuqla, çərəklə, tamasa ilə, növ və daraqla aparmaq olar.



Normalara uyğun olaraq məmulatların qıraqları üzrə kipləşdirilmə onların təyinatından asılı olaraq tamasa ilə (Şəkil 1.38 a), çərəklə (Şəkil 1.38 b), düzbucaqlı nov və daraqla (Şəkil 1.38 c, q) trapesiyaşəkilli nov daraqla (Şəkil 1.38 d) və hamar oyuqla (Şəkil 1.38 e) hazırlanır.



Şəkil 1.38. Məmulatların qıraqları üzrə kipləşdirilməsi

K-1 birləşməsi tamasa ilə birləşdirmə üsulunda $L=20\div30$ mm olduqda L_1 -i L -dən 2-3 mm böyük götürmək lazımdır: oduncağın hazırlanan tamaralar üçün $S_1 = 0,4S_0$, S_1 -in qiymətini novlu diskli frezin ən yaxın qiymətinə bərabər, yəni 4, 5, 6, 8, 10, 12, 16 və 20 mm götürürlər. Taxtanın qıraqlarında bir, yaxud ikitərəfli faskanın olmasına yol verilir (Şəkil 1.36 a).


K-2 birləşməsi məmulatın qıraqını çərəklə birləşdirdikdə $h = \frac{S_0}{2} 0,5$ mm, b-nin qiymətini isə Cədvəl 1.2 üzrə təyin edirlər (Şəkil 1.36 b)



Cədvəl 1.2. K-2 birləşməsi üçün çərəyin dərinliyinin ölçüsü

K-2 birləşməsi üçün çərəyin dərinliyinin ölçüsü, mm	s_0	b
12-15	6	
16-20	7	
21-30	10	
31 və daha çox	16	


K-3 birləşməsi üçün dəyirmiləşdirmə radiusunu $r = 1 \div 2$ mm, L və S ölçülərini isə Cədvəl 1.5 üzrə təyin edirlər (Şəkil 1.36 c).



Cədvəl 1.3. K-3 birləşməsi üçün novların və daraqların ölçüləri

K-3 birləşməsi üçün novların və daraqların ölçüləri, mm	s_0	s_1	L
10	4	6	
12-19	6	6	
20-25	8	7	
26-29	10	10	
30-40	12	12	


K-4 birləşməsinin ölçülərini Cədvəl 1.4 üzrə təyin edirlər. Novların və daraqların ölçülərini Cədvəl 1.5 üzrə təyin edirlər.



Cədvəl 1.4. K-4 birləşməsinin ölçüləri

s_0	S	s_1	L	L_1	r	K-4 birləşməsinin ölçüləri ölçüləri, mm
29	6	7	7	16	15,5	
37	9	10	7	18	17,5	

K-5 birləşməsinin ölçülərini Cədvəl 1.5 üzrə təyin edirlər (Şəkil 1.36 q).



Cədvəl 1.5. K-5 birləşməsinin ölçüləri


	S0	S	S1	L	L1	b	b1
K-5 birləşməsi	29 37	6 9	8 10	6 6	7 7	16 18	15.5 17.5

Cədvəl 1.6. K-5 birləşməsinin novlarının və daraqlarının ölçüləri

S ₀	S ₁	L	L ₁	r	K-5 birləşməsinin, novlarının və daraqlarının ölçüləri, mm
12-13	5,5	7	8	1,5	
15-16	6,5	8	9	2	
20-22	8,5	10	11	2	
25	6	10	11	2	
30-35	11,5	12	13	3	
40-45	14,5	12	15	3	
50-60	16,5	12	15	3	

K-6 birləşməsində brusların taxtaların kənarı hamar olur (Şəkil 1.36 e).

Böülüklərin birləşməsindən əmələ gələn tikişə oyuq deyilir. Böülüklərin hamar oyuqlu (K-6) birləşdirilməsindən hazırlanan lövhənin qırqları hamar və düz, bütün uzunluq boyu lövhə müstəvisi ilə (üzünə) düz bucaq altında olmalıdır.



Əgər böülükləri birləşdiridikdə onların arasından işıq zolağı keçməzsə, bu, onu göstərir ki, böülüklərin qırqlarının yonulub düzəldilməsi keyfiyyətli yerinə yetirilmişdir. Lövhələri çəkilib bağlanan xamitlarla, yaymalarda, preslərdə yapışdırırlar. Yapısdırmaqla yanaşı, lövhələri dairəvi taxta dilçənlərlə birləşdirilən böülüklərdən də yiğmaq olar. Bu halda dilçənin diametri bölüyün qalınlığının 0,5 hissəsinə, uzunluğu isə diametrin 8-10 mislinə bərabər olmalıdır. Dilçələri 100-150 mm addımdan bir qoyurlar.

Çərəkli, nov və daraqlı kipləşdirmə zamanı yaxşı lövhələr alınır. Nov və daraqlı kipləşdirməni taxtanın (bölüyün) qırğının bütün uzunluğu boyu bir tərəfdən nov, digər tərəfdən isə daraq açmaq yolu ilə yerinə yetirilər.

Nov və daraqlı birləşdirməni lövhələrin hazırlanmasında, taxta döşəmələrin döşənəklərində, xarrat arakəsmələrinin, tavaların vurulmasında tətbiq edirlər. Hamar oyuqlu kipləşdirmə daha qənaətlidir. Belə ki, çərəkli, yaxud nov və daraqlı kipləşdirmədə çox odunaq (darağın və çərəyin hazırlanmasına) sərf olunur.

Tamasalı kipləşdirmədə böülüklərin qırğı üzrə novlar açır və ora ağac, yaxud faner tamaralar qoyurlar.

Uzununa calaq oduncaq parçalarının boyuna istiqamətdə birləşməsinə deyilir. Uzununa calağın bir neçə növü məlumdur: pazvari, yaxud dişli dilçəli, çəpinə, uc-ucə və s. Daha möhkəm birləşmə pazvari dilçəli birləşmədə alınır.

Cədvəl 1.7. Dilçələrin parametrləri


D-1, D-2 birləşmələrində işlədirilən dişli dilçələrin ölçüləri, mm	Dilçələrin parametrləri		D-1		D-2	
	Addımı, t	Uzunluğu, L	12	32	10	14
	0,5	1	2	3		
	1	1	1	1		

Boyuna istiqamətdə iti dilçəli birləşmələrin (D-1 və D-2) ölçülərini (Şəkil 1.39 d, e) 1.7-ci cədvəldən təyin edirlər.

Brucuqları, taxtaları boyuna istiqamətdə çəpinə uc-ucə (D-3) birləşdirdikdə $Z=8$ (S_0), yüksək möhkəmliyə malik detalların hazırlanmasında isə $L=(10-12) S_0$ qəbul edirlər.

Xarratlıq məmulatlarının hazırlanmasında detalların uzununa birləşmələri dişli dilçə ilə yerinə yetirilməlidir.


Uzununa calaq para kəsməli, çəp kəsməli, düz oturtmalı, düz və çəp gərıcı kilidli (Şəkil 1.39) aparıla bilər.



Şəkil 1.39. Uzununa calaqlar

Xarratlıq məmulatlarının istehsalında əsas birləşmə növü dilçəli birləşmədir. O, iki elementdən: dilçə və yuvadan, yaxud bənd yerindən ibarətdir.

Məmulatın qalınlığından asılı olaraq, lazımı möhkəmliyə malik brucuqları bir, iki və daha çox dilçə ilə birləşdirirlər. Dilçələrin sayının artması bitişmə sahəsini artırır.




1.40. Açıq dilçəli birləşmələr

Brucuqların uclarının bucaq şəklində dilçəli birləşmələri birqat açıq iki tərəfə çıxan – UK-1 (Şəkil 1.40 a), ikiqat açıq iki tərəfə çıxan – UK-2 (Şəkil 1.40 b), üçqat açıq iki tərəfə çıxan – UK-3 (Şəkil 1.40 c), yarıimgizli – UK-4 (Şəkil 1.40 d), yarıimgizli iki tərəfə çıxan – UK-5 (Şəkil 1.38 e), gizli – UK-6 (Şəkil 1.38 ə), gizli iki tərəfə çıxan (Şəkil 1.40 j), iki tərəfə çıxan və çıxmayan taxma dilçə UK-8 (Şəkil 1.40 g) şəklində yerinə yetirirlər.

➤ Dilçəli birləşmələr

Dilçələrin və bruscuqların uclarının, bucaq şəklində dilçəli birləşmələrin, digər elementlərin ölçüləri 1.7-ci cədvəldə, orta bucaq və yesik küncü şəklində olan birləşmələrin şəkilləri və ölçüləri 1.41 və 1.42 şəkillərdə və 1.8-ci cədvəldə verilmişdir.




Şəkil 1.41. Bucaq şəklində dilçəli birləşmələr

Cədvəl 1.8. Bucaq şəklində dilçəli birləşmələrinin elementləri

Dilçələrin və brucuqların bucaq şəkilində dilçəli birləşmələrinin digər elementlərinin ölçüləri	Birləşmə	S ₁	S ₂	S ₃	l	l ₁	h	b	d
UK-1	0,4 S ₀		0,5(S ₀ -S ₁)	0,2 S ₀	0,5 B				
UK-2	0,2 S ₀		0,5 [S ₀ -(2S ₁ +S ₂)]	0,14 S ₀	0,5 B				
UK-3	0,14 S ₀		0,5 [S ₀ -(3S ₁ +2S ₂)]		0,5 B				
UK-4	0,4 S ₀		0,5 (S ₀ -S ₁)		(0,5-6)d	l-dən 2-3 mm böyükdür	0,6 B ₁	2 mm-dən az deyil 2	
UK-5	0,4 S ₀		0,5 (S ₀ -S ₁)		(0,5-6)d	0,6 B ₁		mm-dən	0,4 S ₀
UK-6	0,4 S ₀		0,5 (S ₀ -S ₁)	(1-1,2)B	l-dən 2-3 mm böyükdür	0,6 B ₁		böyükdür	
UK-7	0,4 S ₀		0,5 (S ₀ -S ₁)		(1-1,2)B	0,6 B ₁		0,75 B	
UK-8									
UK-9									
UK-10	0,4 S ₀								
UK-11	0,4 S ₀								

Qeyd:

1. UK-10, UK-11 birləşmələri üçün detalları ikiqat taxma dilçə ilə çəpinə uc-ucə birləşdirmək olar. Burada S₁ == 0,2 S₀.
2. UK-1, UK-2, UK-3, UK-4, UK-5, UK-6, UK-7 birləşmələri üçün qiymətlər dilçələrin simmetrik yerləşməsi vəziyyətinə görə verilmişdir.
3. UK-8, UK-9 birləşmələri üçün taxma dilçələrin sayı dörddən çox olmamalıdır.
4. UK-1-dən UK-7-yə qədər olan birləşmələr üçün bucağın qiymətini iş çertyojuna əsasən götürür, yaxud da 90° qəbul edirlər.



Şəkil 1.42. Yeşik küncü şəklində dilçəli birləşmələr

Cədvəl 1.9. Birləşmə növlərinin ölçüləri

Birləşmənin növü	S_1	S_2	S_a	l	l_1	b	d	α bucağı
US-1	$0,4 S_0$	$0,5(S_0-S_1)$		$0,5 B$		$2\text{mm-dən az olmamalıdır}$		Məmulatın konstruksiyasından asılı olaraq qəbul edirlər.
US-2	$0,4 S_0$	$0,5(S_0-S_1)$				$2\text{mm-dən az olmamalıdır}$		
US-3	$0,2 S_0$	$0,5[S_0-(2S_1+S_2)]$	$0,2 S_0$	$(0,3-0,5) S$	$l\text{-dən } 2\text{mm böyükdür}$	$1\text{mm-dən az olmamalıdır}$	S_0	
US-4	$(0,4-0,5) S_0$	$0,5(S_0-S_1)$		$(0,3-0,5) S$				
US-5								
US-6								
YЯ-1	$6,8,10,12,16$ mm	$0,85 S_0$	$0,3 S_0$ -dan az olmamalıdır, $0,75 S_0$ dan böyük olmamalıdır	$6,8,10,12$ və 16 mm S_0 -dan $1-3$ mm kiçikdir	$(5,5-6) d$	$1\text{-dən } 2\text{mm böyükdür}$	S_0	
YЯ-2								
YЯ-3								

➤ Elementlərin nagellə, boltla, mixla və yapışqanla birləşdirilməsi

Xarratlıq məmulatında dilçəli birləşmələri uclardan açıq, iki tərəfə çıxan dilçələr şəklində, şaquli impostlarda iki tərəfə çıxan dilçələr, yaxud taxma dilçələr şəklində, üfüqi birləşmələrdə isə brusu keçməyən dilçələr şəklində düzəldirlər.


Ağac konstruksiyaların elementlərini nagellər, boltlar, mixlar, həmçinin yapışqanla da birləşdirmək olar.

Nagelli birləşmələr. Nagel silindrik ağac, yaxud polad mildir. Detalların nagellərdə birləşməsi hesablamaya əsasən müəyyən edilir.

Nagelləri çertyoj üzrə qabaqcadan ülgü ilə nişanlanmış yerlərə qoyurlar (Şəkil 1.43) Silindrik nagellərin mərkəzi oxları arasındaki məsafə: liflər boyu istiqamətdə $S_1= 7 d$ -dən,

liflər eninə istiqamətdə $S_2 = 3,5 d$ -dən və elementin kənarından olan məsafəsi $S_3 = 3 d$ -dən az olmamalıdır. Burada d -nagelin diametridir. Paliddan hazırlanan nagellər üçün $S_1 = 5d$, $S_2 = 3d$, $S_3 = 2,5d$ olmalıdır. Birləşdirilən elementlərin paketinin qalınlığı $B \leq 10d$ olan halda, polad nagellər üçün $S_1 = 6d$, $S_2 = 3d$, $S_3 = 2,5d$, paliddan hazırlanan nagellər üçün $S_1 = 4d$, $S_2 = S_3 = 2,5d$ götürməyə yol verilir.

Palid, yaxud polad silindrik nagelləri iki uzununa sıra ilə yerləşdirmək məsləhətdir. Dartılan elementləri polad, yaxud palid nagellərlə birləşən konstruksiyalarda calağın hər iki tərəfindən ən azı üç ədəd çəkilib bağlanan bolt qoymaq lazımdır.



Şəkil 1.43. Nagelli birləşmələr


Nagellər üçün deşikləri bir dəfəyə paketin bütün elementlərində açırlar. Həm də paket qabaqcadan bərkidilməlidir ki, burğulamanın sonuna yaxın, onun elementləri (taxtalar) sürüşməsin. Üz taxtalarında deşikləri açmamışdan əvvəl onların yerləri ülgü ilə nişanlanır. Deşikləri elə burğulamaq lazımdır ki, burğu kənara çıxmadan verilmiş istiqamətdə getsin.

Açılan deşiklərin ölçüləri və onların diametri qoyulacaq işçi boltun, yaxud nagelin diametrinə uyğun gəlməlidir.

Çəkilib bağlanan boltların qoyuluşu zamanı qabaqcadan açılan deşiklərin diametri boltun diametrindən 1-2 mm böyük olmalıdır. Boltun başlığı və qaykası altına oduncağı yerli əzilmədən qorumaq üçün metal şayba qoymaq lazımdır. Silindrik polad və palid nagelləri deşiklərə kip qoyurlar.

Mixli birləşmələri hesablama əsasında təyin edirlər. Bəzi hallarda isə mixların miqdarını təqribi müəyyən edirlər, məsələn, döşəmələrin vurulmasında, daxili avadanlıqların qurulmasında, arakəsmələrin düzəldilməsində təqribi müəyyən edirlər.

Qara şam və bərk enliyarpaqlı ağacların (toz ağacının) oduncığından hazırlanan ağaç konstruksiyaların taxtalarını mixla birləşdirdikdə diametri 6 mm və daha çox olan mixləri qabaqcadan burğu ilə açılmış yuvalara vurmaq lazımdır. Həm də yuvanın diametri vurulan mixin diametrinin 0,9 hissəsini, yuvanın dərinliyi isə mixin uzunluğunun 0,6 hissəsini təşkil etməlidir. İynəyarpaqlı və yumşaq enliyarpaqlı ağaclardan hazırlanan taxtaların elementlərini birləşdirdikdə mixləri diametrlərindən asılı olmadan birbaşa (qabaqcadan yuva açmadan) oduncağa vururlar (Şəkil 1.44).



Şəkil 1.44. Mixli birləşmələr

Ağac elementlərin (taxtaların) quraşdırılmasında mixların mərkəzləri arasındaki məsafə (liflər boyu istiqamətdə) aşağıdakı kimi olmalıdır (Şəkil 1.42): deşilən elementin qalınlığı $C \geq 10d$ olduqda $S_1 = 15d$ və deşilən elementin qalınlığı $C = 4d$ olduqda $S_1 = 25d$. Burada d -mixin diametridir.

Mixlarla birbaşa deşilməyən elementlər üçün S_1 məsafəsi mixin diametrinin 15 mislinə bərabər, yaxud artıq olmalıdır ($S \geq 15d$).

Mixların düzünə düzülüşü zamanı onların mərkəzləri arasındaki məsafə (liflərin eninə istiqamətində) $S_2 = 4d$, mixları şahmat qaydası ilə, yaxud $\alpha \leq 45^\circ$ bucaq altında vurduqda isə onların uzununa sıraları arasındaki məsafə $3d$ -yə qədər azaldılır.

Elementin uzununa kənarından qıraqdakı mixa qədər olan S_3 məsafəsi 4 d-dən az olmamalıdır. Mixların diametri isə ən nazik deşilən taxtanın qalınlığının 0,25 hissəsindən artıq olmamalıdır.

Ağac konstruksiyalara mixları ülgü üzrə vurmaq lazımdır. Ülgündə mixların vurulma yerləri çertyojla düz gəlməlidir. Ülgünü fanerdən, yaxud dam örtüyü poladından hazırlayırlar.

Mixlar konstruksiyalarda dərtlib çıxarılmışa işlədikdə onların sancılmış hissəsinin uzunluğu deşilən ağac elementin qalınlığının iki mislindən və mixin diametrinin 10 mislindən az olmamalıdır.

Mixları qarşılıqlı vurduqda onlar taxtaların (paketin) bir tərəfindən o biri tərəfinə çıxmamalıdır. Mixların vurulduqdan sonra çıxmış uclarını liflərin eninə istiqamətində əymək lazımdır.


Mix vurulma zamanı əyilərsə, o, çıxardılmalı və yeni düz mixla əvəz edilməlidir. Mixları donmuş oduncağa vurmaq məsləhət görülmür. Belə ki, mixlar paslanaraq birləşmənin möhkəmliyini aşağı salır. Mixları sağlam oduncaq hissəsinə vurmaq lazımdır. Onları düyünlərə və çatlara vurmaqdan çəkinmək lazımdır.

Şuruplar yarımdairəvi, gizli, yaxud yarımgizli başlıqlı olur. Xarratlıq məmulatlarında şuruplardan şapıkların, ləvazimatların, həncamaların, dəstəklərin, fırlanan dəstəklərin, qifilların bərkidilməsində istifadə edirlər. Əksər hallarda gizli başlıqlı şuruplardan istifadə edirlər. Daxili mebelin birləşdirilən elementlərini yapışdırmaq çətin olduqda onun yiğilmasında da şuruplardan istifadə edirlər.

Şurupu oduncağa vurmurlar, onu vintburanla, yaxud elektrik vintburanı ilə bərkidirlər. Şurupu tamamilə axıracan burub bərkidirlər. Oduncağa şurupu çəkicə vurduqda vintli birləşmə möhkəm alınır. Belə halda yiv yeri əzilir və şurupun keçdiyi yerdə oduncaq pozulur. Bu zaman şuruplu birləşmə qüvvəsini 40 %-ə qədər itirir.

Şuruplarla birləşmənin möhkəmliyi oduncağın sixlığından, şurupların ölçüsündən və miqdardından, onların burulub bərkidilmə dərinliyindən, liflərin istiqamətində aslıdır.

Bərk ağacların oduncağına şurupları qabaqcadan açılmış deşiklərə burub bərkitmək lazımdır. Deşiklərin diametri şurupun yiv açılmış hissəsinin diametrinin 0,9 hissəsini təşkil etməli, deşiklərin uzunluğu isə şurupun uzunluğunun $\frac{1}{2}$ -dən $\frac{3}{4}$ -nə qədər olmalıdır. Şurupu palid oduncağına bərkidikdə korroziyaya yol verməmək üçün onu qabaqcadan tavot ilə yağlamaq lazımdır. Nəm oduncağa şurupları bərkitmək olmaz. Belə halda onlar tez pas atacaq.



Şəkil 1.45. Şuruplu birləşmələr

İnşaat elementlərini şuruplarla bərkidikdə onların oxları arasındaki məsafə $S_1=10D$, $S_2=S_3=5d$ olmalıdır (Şəkil 1.45). Burada d -şurupun diametridir.

Qapı və pəncərə bloklarının hazırlanması və quraşdırılması

Ağac elementlərin yapışdırılmasında heyvan və sintetik yapışqanlar tətbiq edirlər. Heyvan mənşəli yapışqanlardan kazein, kazein-sement və daha az hallarda xarrat yapışqanı adlanan kollogen (jelatin) yapışqanlarından istifadə edirlər.

Kazein-sement yapışqanı açıq, məsələn, nəmlənmə təsirinə məruz qalmayan yapışdırılmış yüksəkötürən konstruksiyaların (məsələn, açıq tip örtüyü) hazırlanmasında istifadə edilir. Açıq yapışdırılmış konstruksiyaları hazırladıqdan və quraşdırıldıqdan sonra suyadavamlı rənglərlə rəngləyirlər.

Ağac elementləri yapışdırmaq üçün sintetik yapışqanlardan geniş istifadə edirlər. Bu yapışqanları kondensasiya vasitəsilə alınmış fenol, karbamid və melamin qatranları əsasında hazırlayırlar.

Digər yapışqanlara nisbətən sintetik yapışqanlar suya və göbələklərə qarşı davamlı və daha möhkəm birləşmə verir.

1.4. Qapı bloklarının quraşdırılmasını həyata keçirir.


➤ Qapı bloklarının quraşdırılması üçün hazırlıq işləri

Lövhəli və xonçalı (çərçivəli) konstruksiyalı qapı taylarını başlıca olaraq ixtisaslaşdırılmış ağac emalı müəssisələrində hazırlayırlar. Lakin bununla bərabər, bəzi tikintiləri xarratlıq məməlumatları ilə tez təmin etmək üçün qapı taylarını qeyri-standart avadanlıqlar tətbiq etməklə hazırlayırlar.


Qapı bloklarının quraşdırılması üçün aşağıdakı əməliyyatlar yerinə yetirilməlidir (Şəkil 1.46):

- Divar boşluğunun ölçülərinə görə montaj boşluqları nəzərə alınmaqla qapı blokunun ölçüləri müəyyən olunur.
- Yonulmamış taxtalar seçilir, onlar qapı çərçivəsinin və qapı taylarını bruslarının uzunluğuna görə kəsilir.
- Məmələtin hazırlanmasında istifadə olunacaq birləşmə növü seçilir.
- Kəsilmiş bruslar rəndə və reysmus dəzgahlarından istifadə etməklə işçi ölçülərə gətirilir.

➤ Qapı çərçivəsinin hazırlanması



- İstifadə olunan birləşmələr (Şəkil 1.47)



Şəkil 1. 47. Dilçəli birləşmə

➤ **Yonulmamış taxtalar seçilir, onlar qapı çərçivəsinin və qapı taylarının bruslarının uzunluğuna görə kəsilir.**

Mişarlanmış materialların kəsilib pəstahlar şəklinə salınması dairəvi mişarlı dəzgahlarda, frezerlənməsinin isə rəndələmə və dördtərəfli yonma dəzgahlarında aparılması nəzərdə tutulmuşdur. Seçilən yonulmamış taxtalar düyünsüz, çatsız və təmiz olmalıdır.

- Yonulmamış taxtanın kənarlarını ağac qabığının qalıqlarından təmizləmək üçün qırqaq hissə kəsılır (Şəkil 1.48).



Şəkil 1.48. Taxtanın kənarı kəsilir.



Şəkil 1.49. Pəstahın qıraqlarının yonulması

Hazırlanmış qıraq hissələri kəsilmiş taxtanın, pəstahın hər iki kənarı mexaniki rəndə dəzgahında yonulur (Şəkil 1.49).

Taxtalar qapı çərçivəsinin müəyyən olunmuş ölçülərində kəsilir. Təmiz ölçüsü 44x94x2000 mm olan bruscuğu mişarlamaq üçün pəstahın ölçüləri emal edilmə üçün nəzərdə tutulmuş müəyyən artıqlıqla verilməlidir.

İki tərəfdən rəndələnib yonulma üçün olan artıqlıq iynəyarpaqlı ağacların oduncağından hazırlanan, eni 95 mm-ə qədər, uzunluğu 1601 mm-dən 2400 mm-ə qədər və qalınlığı 30 mm-dən 95 mm-ə qədər olan detallar üçün 6 mm verilir. Detalların uzunluğu boyu iki tərəfdən ucdnan kəsilmə üçün olan artıqlıq həmin ölçülü bruscuq üçün

Qapı və pəncərə bloklarının hazırlanması və quraşdırılması

20 mm-dir. Beləliklə, pəstah bruscuğunun ölçüləri belə olacaq: $44 + 6 \times 94 + 6 \times 2000 + 20$, yaxud $50 \times 100 \times 2020$ mm.

Bu ölçülərə əsaslanaraq 50 mm qalınlıqlı iynəyarpaqlı ağaç taxtasını götürüb, onu uzunluğu və eni üzrə nişanlayır, sonra isə mişarlayırlar.

Taxtaları elektrik, yaxud yaylı mişar ilə çərçivənin yan və üst bruslarının ölçülərinə uyğun mişarlayırlar. Mişarlanmadan sonra bruscuğu elektrik rəndəsi, yaxud rəndə və uzun rəndə ilə dörd tərəfdən emal edirlər. Yonulma zamanı gözləmək lazımdır ki bruscuq düzbucaqlı formada olsun, əyriliyə və çəpliyə malik olmasın (Şəkil 1.50 və 1.51).




Şəkil 1.50. Taxtaların en ölçülərə görə kəsilməsi



Şəkil 1.51. Taxtanın dörd tərəfdən rəndələnməsi

Lazımı uzunluqda kəsilmiş çərçivə bruslarında qapı tayının oturması üçün çərəklər açılır (Şəkil 1.52). Çərəklər mişar və ya frez dəzgahlarında emal oluna bilər.




Şəkil 1.52. Çərəklərin açılması

Məməlatın hazırlanmasında istifadə olunacaq birləşmə növü seçilir.


Çərçivə kvadrat, yaxud düzbucaqlı formada olub, dörd bruscuqdan ibarətdir. Bəzi çərçivələrdə yuxarıda göstərilənlərdən başqa, daxili bruscuqlar – orta bruscuqlar (xonçalı qapıda, milli pəncərə layında) olur.

Çərçivələri dilçəli birləşmə ilə yiğirlər. Kiçik ölçülü çərçivələri birqat, açıq, iki tərəfə çıxan, yaxud yarımgizli, ya da gizli dilçə ilə, qalın bruslardan olan darvazaların çərçivəsini isə ikiqat, üçqat açıq, iki tərəfə çıxan dilçə ilə birləşdirirlər (Şəkil 1.53 və 1.54).



Şəkil 1.53. Dilçəli birləşmə

Massiv çərçivə birləşməsi



Şəkil 1.54. Massiv çərçivə birləşməsi

Çərçivə bruslarını birləşdirmək üçün birləşmə növü seçilir və birləşmə növünə uyğun bruslarda yuvalar açılır (Şəkil 1.54).



Şəkil 1.55. Dilçəli birləşmə

Çərçivə brusları düz səthə qoyulur və bruslar bir-birinə birləşdirilir (Şəkil 1.56).



Səkil 1.56. Çərçivənin düz səthə qoyulması və brusların birəsdirilməsi

Qapı çərçivəsi yiğildiqdan sonra günyə vasitəsi ilə yoxlanılaraq sabitlənir və bərkidilir (Şəkil 1.57).




Səkil 1.57. Çərçivənin günyələnməsi

➤ **Qapı taylarının hazırlanması**

Lövhəli və xonçalı (çərçivəli) konstruksiyalı qapı taylarını başlıca olaraq ixtisaslaşdırılmış ağac emalı müəssisələrində hazırlanırlar (Şəkil 1.58). Lakin bununla bərabər, bəzi tikintiləri xarratlıq məmulatları ilə tez təmin etmək üçün qapı taylarını qeyri-standart avadanlıqlar tətbiq etməklə hazırlanırlar.

Sxemdə müşarlanmış materialların kəsilib pəstahlar şəklinə salınması dairəvi müşarlı dəzgahlarda, frezerlənməsinin isə rəndələmə və dördtərəfli yonma dəzgahlarında aparılması nəzərdə tutulmuşdur. Dilçələrin kəsilməsi üçün dilçəkəsən və sair dəzgahlardan istifadə edirlər.




Şəkil 1.58. Xonçalı qapı tayı

Profilli naxışlanması, gizli deşiklərin açılmasını və digər buna oxşar əməliyyatları sxemə uyğun olaraq frezer dəzgahlarında yerinə yetirirlər.

Detalların geydirilməsi ilə əlaqədar olan məmulatların ilkin yiğilmasını iş yerində, son yiğilmani isə yiğma dəzgahında yerinə yetirmək nəzərdə tutulmuşdur. Qapıları perimetri üzrə format dəzgahında emal edirlər.

Dəzgahlar olmayan hallarda qapıların detallarını elektrik, yaxud əl aləti ilə emal etmək olar.

1.59-cu şəkildə xonçalı taylı qapı blokunun konstruksiyası verilmişdir. Xonçalı qapının şaquli brusluğunun emal edilmə qaydasını araşdırıraq.



Şəkil 1.59. Qapı blokunun konstruksiyası

Təmiz ölçüsü 44x94x2000 mm olan bruscuğu mişarlamaq üçün pəstahın ölçüləri emal edilmə üçün nəzərdə tutulmuş müəyyən artıqlıqla verilməlidir (Şəkil 1.60).



Şekil 1.60. Brusların yonulması

İki tərəfdən rəndələnib yonulma üçün olan artıqlıq iynəyarpaqlı ağacların oduncığından hazırlanan, eni 95 mm-ə qədər, uzunluğu 1601 mm-dən 2400 mm-ə qədər və qalınlığı 30 mm-dən 95 mm-ə qədər olan detallar üçün 6 mm verilir. Detalların

Qapı və pəncərə bloklarının hazırlanması və quraşdırılması

uzunluğu boyu iki tərəfdən ucdn kəsilmə üçün olan artıqlıq həmin ölçülü bruscuq üçün 20 mm-dir. Beləliklə, pəstah bruscuğunun ölçüləri belə olacaq: 44 + 6 X 94 + 6 X (2000+20), yaxud 50x100x2020 mm.

Bu ölçülərə əsaslanaraq 50 mm qalınlıqlı iynəyarpaqlı ağaç taxtasını götürüb, onu uzunluğu və eni üzrə nişanlayır, sonra isə mişarlayırlar.


Taxtaları elektrik, yaxud yaylı mişar ilə mişarlayırlar. Mişarlanmadan sonra bruscuğu elektrik rəndəsi, yaxud rəndə və uzun rəndə ilə dörd tərəfdən emal edirlər. Yonulma zamanı gözləmək lazımdır ki bruscuq düzbucaqlı formada olsun, əyriliyə və çəpliyə malik olmasın. (Şəkil 1.61).



Şəkil 1.61. Brusların hazır vəziyyətə gətirilməsi

Yonulmuş bruscuqda bucaqlıqla, reysmusla dilçə yuvalarının yerlərini nişanlayırlar. Bunun üçün bruscuğu kənarı yuxarıya olmaqla stolun üstə qoyur və həmin kənarın üstündən karandaşla xətlər çəkirlər.

Bruscuqları belə nişanlayırlar (Şəkil 1.62). Bruscuğun kənarından 10 mm boş yer buraxaraq bıçaqların köməyi ilə karandaşla 1 xəttini çəkirlər; həmin xətdən 32 mm ölçüb 2 xəttini və bu xətdən 140 mm məsafədə 3 xəttini çəkirlər. Bundan sonra lazımı məsafələri ölçüb 4, 5, 6, 7 və 8 xətlərini çəkirlər. Sonra bruscuğun uclarında hər tildən 12 mm məsafədə 12,13 xətlərini çəkirlər (Şəkil 1.63).



Şəkil 1.62. Brusların nişanlama sxemi

Brusluğun kənarında eninə və uzununa xətlərin kəsişmələri yuvalar (9) əmələ gətirir. Yuvaları polad qələmlə açırlar və bu zaman onun nişandan xaricə çıxmamasına diqqət yetirirlər. Bu əməliyyatı elektrik dəlicisi ilə aparmaq olar. Bu zaman yuvaların səthini iskənə ilə təmizləmək lazımdır. Yuvaların açılmasının dəqiqliyinə nəzarət etmək lazımdır. Əgər yuva böyük ölçüdə olarsa, o zaman dilçə onda kip oturmayıacaq, yuva kiçik ölçüdə olarsa, dilçə ona daxil olmayıacaq.



Şəkil 1.63. Brusların nişanlanması

Bruslarda dilçələrin açılmasını frez və dairəvi mişarda yerinə yetirmək olar (Şəkil 1.64 və 1.65).

Qapı və pəncərə bloklarının hazırlanması və quraşdırılması



Şəkil 1. 64. Dilçələrin frez dəzgahında hazırlanması



Şəkil 1.65. Dilçələrin dairəvi müşarda hazırlanması



Şəkil 1. 66. Dilçə yuvalarının hazırlanması

Bruslarda dilçə yuvaları açılır (Şəkil 1.66).

Bundan sonra qapı tayının bruslarında xonçaların oturdulması üçün novlar hazırlanır (Şəkil 1.67).



Şəkil 1.67. Xonçaların oturdulması üçün novlar

Şaquli üst və alt bruslarında dilçələrin bir hissəsi kəsilib götürülür (Şəkil 1.68).



Şəkil 1.68 . Dilçələrin qıraq hissəsinin kəsilməsi

Qapı və pəncərə bloklarının hazırlanması və quraşdırılması

Bütün bruslar hazır olduqdan sonra onlar müvəqqəti yiğilir və hazırlanacaq xonçaların ölçüləri müəyyənləşdirilir (Şəkil 1.69 və 1.70).



Şəkil 1.69. Brusların müvəqqəti yiğilması




Şəkil 1.70. Xonçaların ölçüsünün götürülməsi

Qapı xonçalarını massiv taxtadan (Şəkil 1.71) və ya yapışdırılmış taxta lövhələrdən hazırlamaq olur (Şəkil 1.72).




Səkil 1.71. Xonçalar üçün massiv taxtanın doğranması

Götürülmüş ölçülərə görə xonçaların ölçüsünə əsasən massiv taxtadan doğanır. Bu zaman xonçaların hazırlanması üçün ölçülər bir neçə sm artıq götürülür (Şəkil 1.72).



Şekil 1.72. Yapılandırılmış taxta lövhələr

Sonra ölçülərlə kəsilmiş taxtalar rəndə, reysmus dəzgahlarında kalibrəşdirilir (Şəkil 1.73).



Şəkil 1.73. Xonça taxtaları kalibrəşdirilir

Frez dəzgahında hazırlanmış xonça taxtalarının qırıqları paz şəklinə salınır (Şəkil 1.74) və son hazır vəziyyətə gətirilir (Şəkil 1.75).

Qapı və pəncərə bloklarının hazırlanması və quraşdırılması



Şəkil 1.74. Taxtaların qırıcıqlarının paz şəklinə salınması



Şəkil 1.75. Xonça laylarının hazır vəziyyəti

Bütün bruscuqları və xonçaları hazırladıqdan sonra qapını yiğmaq olar. Çərçivəli (xonçalı) konstruksiyalı qapı bloklarının yiğilma prosesi qapı taylarının və bayır çərçivələrinin ilkin və son yiğilmasından, qapıların bayır çərçivəsindən asılmasından və ləvazimatların qoyulmasından ibarətdir.

İlkin yiğildən sonra qapıları sökür və dilçələrə, dilçə yuvalarına yapışqan yaxır, sonra isə qapıları yenidən yiğir və yiğmə dəzgahında hər tərəfdən sıxırlar. Qapı taylarının da birləşmələrini yapışqanla yapışdırıb, künclərdən nagellərlə bərkidirlər (Şəkil 1.76).

Qapı və pəncərə bloklarının hazırlanması və quraşdırılması



Şəkil 1.76. Xonçaların novlara qoyulması

Bayır çərçivəsinin bruscuqlarını yapışqanla yapışdıraraq yiğir, künclərdən isə nagellərlə bərkidirlər. Yiğilmanın düzgünlüyünü küncdən-küncə xətkeşlə ölçməklə və bucaqlıqla yoxlamaqla təyin edirlər (Şəkil 1.77).



Şəkil 1.77. Bayır çərçivələrin bruslarının yiğilması

Yiğilmiş qapı taylarının onların perimetri üzrə sonrakı emal üçün 2-3 mm artıqlığı olmalıdır. Qapıları perimetri üzrə uzun rəndə və ya elektrik rəndəsi ilə emal edirlər (Şəkil 1.78). Küncləri nagellərlə bərkidirlər (Şəkil 1.79).



Şəkil 1.78. Qapı tayının məngənədə sixılması və künclərin yonulması

Qapı və pəncərə bloklarının hazırlanması və quraşdırılması



Şəkil 1.80. Artıq hissələrin kəsilməsi

Şüşəli kapılar da massiv qapılar kimi hazırlanır, axırda şüşə yeri kəsilir (Şəkil 1.81), sonra şüşələrin salınması üçün qurşaqlar hazırlanıb şüşə boşluğununa salınır (Şəkil 1.82).




Şəkil 1.81. Şüşə boşluğunun kəsilməsi



Şəkil 1.82. Qurşaqların şüşə boşluğununa salınması

➤ Lövhəli qapılar


Lövhəli qapıların hazırlanması zamanı qapı tayının yan brusları xonçalı qapıda olduğu kimi yığılır. Qapı tayının çərçivəsi hazır olduqdan sonra ona üzlük yapışdırılır (Şəkil 1.83).



Şəkil 1.83. Üzlüklü qapı tayları

➤ Qapı bloklarının quraşdırılması

Qapı tayının bayır çərçivəsinə salınması prosesi qapı tayının bayır çərçivəsinə oturdulmasından (lazım gəldikdə ayrı-ayrı yerlərini yonub düzəltməklə), biryarımtaşlı və ikitaylı qapılarda yarıqörtənlərin qoyulub, yapışqan və şurupla bərkidilməsindən, qapı taylarının həncamalardan asılmasından, qabarlıqlığın və digər nahamarlığın yonulub düzəldilməsindən, blokun bağlama tamasalarla bərkidilməsindən ibarətdir (Şəkil 1.84.)



Qapı blokunun divar boşluğununa qoyulması

a- Çərçivənin tarazlaşdırılması. b- Çərçivənin bərkidilmesi. c- Qapı tayının asılması

1-Taraz 2-Yan brus 3-Başlıq brus 4-Qapı tayı 5-Həncamalar 6-Yaşmaq 7-Divar

Şəkil 1.84. Qapı blokunun divar boşluğununa qoyulması

İlk növbədə qapı çərçivəsi qapı boşluğununa qoyulur (Şəkil 1.85) və tarazlaşdırıldıqdan sonra çərçivə divara bərkidilir (Şəkil 1.86).



Şəkil 1.85. Çərçivənin qoyulması

Xüsusi stola, yaxud dəzgaha yiğilmiş bayır çərçivəsini qoyur və qapını səylə çərçivənin çərəyində oturdurlar. Qapını yerinə saldıqdan sonra bağlama bruscuğu ilə çərçivənin çərəyi arasında boyalı qatı üçün lazım olan 2 mm-lik aralıq olmalıdır. Qapı çərəkdə oturdulduqdan sonra bayır çərçivəsinin kənarı ilə bir səviyyədə yerləşməlidir.



Şəkil 1.86. Çərçivənin bərkidilməsi

İkitaylı qapıları çərçivəyə salmamışdan qabaq qapıların örtülen yerlərində frezer dəzgahı, yaxud əl aləti ilə falslar açır, sonra qapıları örtülmə yerlərində yiğir, bundan sonra isə adi üsulla yerinə salırlar. Örtülmə yerlərində 2 mm aralıq olmalıdır. İkitaylı qapıları oturduqdan sonra tayların kənarına yarıqörtənlər yapışdırıb, şuruplarla bərkidirlər. Bundan sonra qapını üstdən qoyulan fiqurlu həncamalardan asırlar. Qapını elə asmaq lazımdır ki, açılın-örtülmə zamanı ilişməsin və həncamalarda sərbəst firlansın. Çərçivə ilə divar arasında qalan boşluq xüsusi köpüklə doldurulur (Şəkil 1.87).

Qapı və pəncərə bloklarının hazırlanması və quraşdırılması



Şəkil 1.87. Boşluqların doldurulması

Blokda qabarıqlığın, istənilən istiqamətdə 2 mm-dən çox çəpliyin, yonulmamış yerlərin və kələ-kötürlüyün olmasına yol verilmir.

Qapıları yiğdiqdan və asdıqdan sonra bütün bloku yoxlayır, lazımı yerlərdə qabarıqlığı yonub düzəldirlər. Hazır bloku tam bərkidəndən sonra yaşımaqlar vurulur və rənglənməyə göndərılır (Şəkil 1.88).



Şəkil 1.88. Hazır blokun tam bərkidilməsi



Tələbələr üçün fəaliyyətlər

- Şəkildə göstərilən qapıları təyinatına görə ayırın.

1



2



3



4



5


6




- Qapıların sağ və ya sol olmasını izah edin.
- İki qrupa bölünün. Hər qrupa verilən kapı boşluğunun ölçülərinə görə qapı blokunun xarici ölçülərini təyin edin.

I qrup: 635 x 1935; 685 x 2155
II qrup: 785 x 2055; 985 x 2155

- İki qrupa bölünün.




I qrup: Verilmiş şəkildəki qapı blokunun əsas elementlərini göstərin.
II qrup: Verilmiş şəkildəki qapı blokundakı qoyulan ara boşluqlarını qeyd edin.



- Qapı xoncasının ayrı-ayrı taxtalardan hazırlanmasında istifadə olunan birləşməni seçin və sualları cavablandırın.
- 2 qrupa bölünün.

I qrup: Şəkildə verilən birləşmələrdə açıq iki tərəfə çıxan dilçəli birləşmə növünü seçin və konstruksiyasını izah edin.

II qrup: Şəkildə verilən birləşmələrdə gizli və yarım gizli dilçəli birləşmə növünü seçin və konstruksiyasını izah edin.



- 2 qrupa bölünün.

I qrup: Qapı çərçivəsinin hazırlanma ardıcılığını izah edin.

II qrup: Qapı tayının hazırlanma ardıcılığını izah edin.



Qiymətləndirmə

Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

- ✓ Təyinatına görə qapılar neçə yerə bölünür?
 - A) 1
 - B) 2
 - C) 3
 - D) 4

- ✓ Xarici görünüşünə görə qapılar neçə növə ayrıılır?
 - A) 1
 - B) 2
 - C) 3
 - D) 4

- ✓ Qapı taylarının açılmasına görə neçə tipə ayrıılır?
 - A) 1
 - B) 2
 - C) 3
 - D) 4

- ✓ Tayların sayından asılı olaraq qapılar neçə növə ayrıılır?
 - A) 1
 - B) 2
 - C) 3
 - D) 4

- ✓ Qapı blokunun tayları ilə çərçivə arasında boşluq nə üçün qoyulur?
 - A) Havalandırmaq üçün
 - B) İşıq düşməsi üçün
 - C) Qapı taylarının rahat açılıb örtülməsi üçün
 - D) İçəri baxmaq üçün

- ✓ Xəfənglərin əsas vəzifəsi nədir?
 - A) Əlavə işıqlandırma

- B) Əlavə görüntü
C) Bəzək elementi
D) Səs izolyasiyası
- ✓ Nagellər hansı materialdan hazırlanır?
A) Şüşədən
B) Silindrik ağaç və ya polad mildən
C) Armaturdan
D) Bucaqlıqdan
- ✓ Qapı bruslarının qalınlığını eyni ölçuyə gətirmək üçün hansı dəzgahdan istifadə edirlər?
A) Reysmus
B) Mişar
C) İskənə
D) Burğu
- ✓ Qapı taylarında bruslarda xonçaların oturması üçün novu hansı dəzgahla açırlar?
A) Reysmusla
B) Mişarla
C) Frezlə
D) Burğu ilə
- ✓ Bunlardan hansı sağ qapıdır?



A



B




C




D

- ✓ Şəkildəki birləşmələrdən hansı taxtaların tamaşa vasitəsi ilə birləşməsidir?

Qapı və pəncərə bloklarının hazırlanması və quraşdırılması



- ✓ Şəkildəki qapılardan hansı yiğilan qapıdır?



- ✓ Qapı çərçivəsi divar boşluğununa qoyulduğunda düzgünlüyü hansı alətlə yoxlanılır?
A) Metrə ilə
B) İplə
C) Tarazla
D) Xətkeşlə
- ✓ Qapı xonçalarının dəqiq ölçüləri nə vaxt götürülür?
A) Çərçivə yiğiləndən sonra
B) Qapılar hazır olandan sonra
C) Qapı brusları müvəqqəti yiğiləndən sonra
D) İşə başlamazdan əvvəl



TƏLİM NƏTİCƏSİ 2

Pəncərə bloklarının hazırlanması ardıcılığını bilir və onları yerinə yetirməyi bacarır.

2.1. Pəncərə blokunun təsnifatını izah edir.

➤ **Pəncərə blokunun təsnifatı**

Pəncərələr bir neçə göstəricilərə görə təsnifatlanırlar.

• **Hazırlanma materiallarına görə:**

- Taxtadan hazırlanan pəncərə blokları
- Plastik materialdan hazırlanan pəncərə blokları
- Alüminium profillərdən hazırlanan pəncərə blokları
- Metal-plastik profillərdən hazırlanan pəncərə blokları

• **Layların açılma istiqamətinə görə:**

- Yana açılan pəncərələr
- Üstdən açılan pəncərələr
- Altdan açılan pəncərələr
- Fırlanan pəncərələr

• **Konfiqurasiyasına görə:**

- Düzbucaqlı
- Üçbucaq şəkilli
- Dairəvi
- Arkalı

• **Təyinatına görə:**

- Səsdən izolyasiya
- Yarım şüşəli
- Tonlaşdırılmış

• **Konstruksiyasına görə:**

- Bir laylı
- İki laylı
- Nəfəslilikli
- Qoşa çərçivəli

• Hazırlanma materiallarına görə:

- Taxtadan hazırlanan pəncərə blokları (Şəkil 2.1)



Şəkil 2.1. Taxta pəncərələr

- Plastik materialdan hazırlanan pəncərə blokları (Şəkil 2.2)



Şəkil 2.2. Plastik pəncərələr

- Alüminium profillərdən hazırlanan pəncərə blokları (Şəkil 2.3)

Qapı və pəncərə bloklarının hazırlanması və quraşdırılması




Şəkil 2.3. Alüminium profillərdən hazırlanan pəncərə blokları

- Metal-plastik profillərdən hazırlanan pəncərə blokları (Şəkil 2.4)



Şəkil 2.4. Metal-plastik profillərdən hazırlanan pəncərə blokları


• Layların açılma istiqamətinə görə (Şəkil 2.5)



Şəkil 2.5. Layların açılma istiqamətinə görə

• Konfiqurasiyasına görə (Şəkil 2.6)

- Düzbucaqlı
- Üçbucaq şəkilli
- Dairəvi
- Arkalı



Şəkil 2.6. Konfiqurasiyasına görə

• Konstruksiyasına görə:

- Bir laylı pəncərələr (Şəkil 2.7)



Şəkil 2.7. Bir laylı pəncərələr

- İki laylı pəncərələr (Şəkil 2.8)



Şəkil 2.8. İki laylı pəncərələr

- Nəfəslikli pəncərələr (Şəkil 2.9)

Qapı və pəncərə bloklarının hazırlanması və quraşdırılması



Şəkil 2.9. Nəfəslikli pəncərələr

- Qoşa çərçivəli pəncərələr (Şəkil 2.10)



Şəkil 2.10. Qoşa çərçivəli pəncərələr

2.2. Pəncərə bloklarının funksional ölçülərini və elementlərini sadalayır.

➤ Pəncərə bloklarının funksional ölçüləri və elementləri

Pəncərə və balkon blokları – Pəncərə bloku bayır çərçivəsindən və pəncərənin iç çərçivələrindən ibarətdir. İç çərçivələr pəncərə laylarından, xəfəngdən və nəfəslikdən ibarətdir.

Pəncərə layı iki şaquli və iki, yaxud üç üfüqi bruscuğun öz arasında dilçəli birləşmələrin, yapışqan və nagellərin köməyi ilə çərçivə şəklinə salınır. Böyük ölçülü pəncərə laylarında üfüqi bruscuqlar – şaquli bruscuqları birləşdirən pəncərə milləri işlədirlər. Pəncərə mili lay bruscuqları profilində, lakin kiçik qalınlıqda olur. O, layın möhkəmliyini artırır, lakin pəncərənin işiq sahəsini azaldır.

Pəncərənin bayır çərçivəsinin üst hissəsində, laylar üzərində, bəzən isə alt hissəsində üfüqü çərçivə – xəfəng düzəldirlər. Xəfənglər açılmayan və ya açılan olur. Açılmayan xəfəngli pəncərələrdə layların üst üfüqü bruscuğunu xəfəngin alt bruscuğunda açılmış çərəyə kip oturdurlar. Açılan xəfəngli pəncərədə xəfəngi pəncərənin xarici çərçivəsinə bərkitmək üçün üfüqi impost adlanan üfüqi bruscuq qoyurlar.

Enli bayır çərçivələrində şaquli tərpənməz bruscuq – şaquli impost düzəldirlər. Pəncərə laylarının şaquli kənarları bu imposta birləşir.

Nəfəsliyi iç çərçivənin yuxarı hissəsində, döşəmədən ən çoxu 1,8 m məsafədə düzəldirlər. Əks halda onu açmaq çətinlik törədir. Nəfəsliyi iç çərçivənin aşağısında düzəltmək məsləhət görülür, o, otaqda kəskin yel əmələ gətirir.

Pəncərə laylarının sayına görə pəncərənin iç çərçivəsi birləşdirilən, ikilaylı və üçlaylı olur.


İkilaylı iç çərçivələrdə hər iki layı həncamalardan asırlar, üçlaylıarda isə ya hər üç layı, ya da iki kənar layı həncamalardan asır, ortadakı layı isə açılmayan şəkildə bərkidirlər.

Pəncərə layları otağın içərisinə, yaxud hər iki tərəfə açıla bilər. Otağın içərisinə açılan pəncərə layları istismara görə daha rahatdır, belə ki, onları yumaq, şüşələmək, açıb-ortmək asandır. İki tərəfə açılan pəncərə layları hazırda demək olar ki, düzəldilmir.

Pəncərələrdə iç çərçivələr daxili və xarici olur. Pəncərə layları yaxşı açılsın deyə daxili çərçivə həm eni, həm də hündürlüyü etibarı ilə xarici çərçivədən 50-75 mm böyük olur.

Daxili və xarici iç çərçivələrin ölçüləri arasındaki fərqə aralıq deyilir.

İç çərçivələr çıxıntılı (Şəkil 2.11) olur, yəni iç çərçivə bruscuğu bayır çərçivə bruscuğu üzərinə çıxmış olur. Çıxıntı pəncərə layı ilə bayır çərçivəsi arasındaki yarığı daha kip örtmək üçündür. Çıxıntını daxili, yaxud hər iki iç çərçivələrdə düzəldirlər ki, bu da pəncərələrə daha gözəl görünüş verir.




Şəkil 2.11. İç çərçivələr

Çıxıntılı iç çərçivələr üçün daxili çərçivəni xarici çərçivədən hündürlüyüünə görə 75 mm, eninə görə isə 75-00 mm böyük düzəldirlər.

Pəncərə və balkon blokları müxtəlif konstruksiyalı olur. Lakin ikiqat və qoşa iç çərçivəli və taylı pəncərə və balkon bloklarını daha geniş tətbiq edirlər.


Ikiqat ayrı iç çərçivəli pəncərə blokları bayır çərçivəsindən və ondan asılan bir, yaxud iki tərəfə açılan iç çərçivələrdən ibarətdir (Şəkil 2.12). Bir tərəfə açılan iç çərçivələrin daxili və xarici çərçivələrinin şüşələri arasındaki məsafə yaşayış binalarının pəncərələri üçün 122 mm, ictimai binalarınkı üçün isə 140 mm olmalıdır.



Səkil 2.12. İki qat ayrı iç cərcivəli pəncərə

Qoşa iç çərçivəli pəncərə blokları (Şəkil 2.13) iki iç çərçivədən – bir-biri ilə həncama vasitəsilə kip birləşən daxili və xarici çərçivədən ibarətdir. Xarici iç çərçivə bayır çərçivəsindən həncama ilə asılmış olur. Daxili və xarici iç çərçivələr bir-biri ilə qarmaqlarla birləşərək kifayət qədər sərt çərçivə kimi görünür. Qarmaqlar iç çərçivələrin bayır çərçivəsinin impostunda görüşən şaquli bruscuğun kənarında qoyulur.

Daxili və xarici iç çərçivələrin şüşələrini yumaq üçün qarmaqları bir-birindən ayırmalı onları açırlar.



Şəkil 2.13. Qoşa iç çərçivəli pəncərə blokları

Qoşa iç çərçivələrindən pəncərə millərinin, üfüqi impostların və xəfənglərin olmaması onların işiq sahəsini artırır. Bu da otağın işıqlanmasını artırır və binaya memarlıq görkəmi verir. Qoşa iç çərçivələrin şüşələri arasındaki məsafə 53 mm-dir.

Layları açılan pəncərə bloklarının bir sıra nöqsanları var: ensiz laylar iç çərçivələrin işiq sahəsini azaldır, enli laylar isə açılma zamanı otağın daxili hissəsini xeyli tutur. Bəzi binalarda orta üfüqi oxu ətrafında (orta asmalı pəncərə) və orta şaquli oxu ətrafında (orta çeviricili pəncərə) firlanan qoşa laylı ağac pəncərələr tətbiq edirlər.

Pəncərə bloklarını bərabər və qeyri-bərabər laylı hazırlayırlar. Qeyri-bərabər laylı pəncərə bloklarında ensiz lay nəfəsliyi əvəz edir. Bərabər laylı pəncərə blokları nəfəslilikli və nəfəsiksiz olur. Qoşa iç çərçivəli pəncərələri (S seriyası) çıxıntılı, ikiqat ayrı iç çərçivəli və laylı pəncərələri (R seriyası) isə həm çıxıntılı, həm də çıxıntısız düzəldirlər.

Pəncərə və balkon qapılarının bloklarını onları hazırlayan müəssisələrdə markalayırlar. Marka boşluğun (qapı, yaxud pəncərə) hündürlüyünü və enini desimetrlərlə ifadə edən hərf indeksindən və rəqəmdən ibarətdir. Hərf indeksi

aşağıdakılardır: OS-qoşa iç çərçivəli pəncərə bloku, OR-ikiqat ayrı iç çərçivəli pəncərə bloku, BS-qoşa laylı balkon qapısı bloku, BR-ayrı laylı balkon qapısı bloku.

Yaşayış binaları üçün nəfəsliksiz bərabər laylı pəncərə bloklarını və ictimai binalar üçün xəfəngsiz üçlü pəncərə bloklarını markanın sonunda A hərfi ilə işarə edirlər. Nəfəslik, yaxud üst xəfəngli pəncərə və qapı blokları üçün markanın sonuna V hərfi, üst və alt xəfəngli bloklar üçün Q hərf, alt xəfəngli bloklar üçün isə E hərfi əlavə edirlər. İctimai binalar üçün hazırlanmış üst xəfəngli üçlü pəncərə bloklarında markanın sonuna İ hərfini əlavə edirlər.

Yaşayış və ictimai binalarda qapı və pəncərə yerlərinin ölçüləri modullarla M göstərilir. Bir modul $M = 100$ mm qəbul olunub. Bu halda $3M=300\text{mm}$; $5M=500\text{mm}$ -ə uyğun gəlir.

Yaşayış binalarında qapı və pəncərə yerlərinin hündürlüyü 6 M (600 mm), 9 M (900 mm), 12 M (1200 mm), 15 M (1500 mm) və 18 M (1800 mm), ictimai binalar üçün isə 12 M (1200 mm), 18 M (1800 mm), 21 M (2100 mm) və 27 M (2700 mm) qəbul edilmişdir.

Yaşayış binalarında qapı və pəncərə yerlərinin eni 5 M, 9 M, 12 M, 14 M, 15 M, 18 M və 24 M, ictimai binalar üçün isə 9 M, 12 M, 18 M, 21 M, 24 M və 27 M qəbul edilmişdir. 15 M hündürlüklü pəncərələr yaşayış binalarında və qismən ictimai binalarda, 12 M hündürlüklü pəncərələr isə mətbəxlər və yataq otaqlarında (qaldırılmış pəncərə altlıqlı) tətbiq edilir.

18 M hündürlüklü pəncərələri ictimai binalarda (xəstəxana otaqlarında və bu kimi yerlərdə) işlədirler.

İç pəncərə çərçivələrində və balkon qapılarının taylarında örtülen yerlər boyu havanın keçməsini azaltmaq üçün kipləşdirici araqtalar qoyurlar. Araqatı kimi köpüklü poliuretandan, yun qaytandan, məsaməli rezindən istifadə edirlər.

Köpüklü poliuretandan hazırlanan araqtaların kəsiyi 10×8 mm olur. Bu araqtının bir enli tərəfinə yapışqan qatını örtən parça zolağı çəkilmişdir. Araqatını yerinə qoyan zaman parça zolağını qapadır, araqtını isə yapışqanlı tərəfi ilə pəncərə layının, qapı tayının çıxıntısına yapışdırırlar. Köpüklü poliuretandan hazırllanmış araqtının enli tərəfində yapışqan qatı olmayan zaman onu temperaturu 12°S -dən az olmayan otaqda yüksək suyadavamlı yapışqanla (KN-2, №88) yapışdırırlar.

Yun qaytanı pəncərə layının, qapı tayının çıxıntısına $12\text{-}16$ mm diametrlı xırda sinklənmiş mixlarla hər $15\text{-}20$ sm-dən bir bərkidirlər. Qaytanı əzməmək və bərabər qalınlaşdırmaq üçün mixları pəncərə layının, qapı tayının bütün perimetri boyu qaytanın kənarları üzrə vururlar. Qaytanı qoyduqda bərk dartmaq olmaz. Belə halda o, uzandığından elastiklik xassəsini itirir və kipləşdirmə vəzifəsini yerinə yetirmir. Yun qaytanı qoymamışdan qabaq onu güvə əleyhinə tərkiblə hopdururlar.

Rezin araqtalarını pəncərə laylarına, qapı taylarına yapışqanla yapışdırırlar. Araqtaları elastiki, möhkəm, işığa, şaxtayadavamlı, uzunömürlü olmalıdır.

➤ **Yaşayış və ictimai binalar üçün üçqat şüşəli və üçqat kiplikli pəncərə və balkon qapıları**

Şimal inşaat-iqlim zonasının I və II yarıمزonalarda, yəni Uzaq Şimal rayonlarında tikilən binalar üçün nəzərdə tutulmuşdur.


Yaşayış binaları üçün pəncərələr birləşdirilmiş və ensiz laylı olur. Belə pəncərələrin hündürlüyü 863, 1163 və 1463 mm, eni 880, 1154, 1329, 1479, 2072 mm, nəfəslilikli yarımlaylı pəncərələrin hündürlüyü 1163 və 1463 mm, eni isə 1154, 1329, 1379, 1479, 2072 və 2172 mm olur.

İctimai binalarda pəncərələrin hündürlüyü 1758mm, eni 875, 1150, 1350 və 1758 mm olur.

Yaşayış və ictimai binalarda balkon qapılarının hündürlüyü 2198 və 2398 mm, eni 700 və 875 mm olur. Üçqat şüşəli pəncərə bloku üç iç çərçivədən ibarətdir. Bunlardan biri birqatlı –xarici iç çərçivə, digər ikisi isə qoşa – daxili iç çərçivə rolunu oynayır (Şəkil 2.14). Laylar imposta örtülən və imposta örtülməyən olur.

Hündürlüyü 1400 mm-dən, yaxud eni 800 mm-dən çox (1000 mm hündürlükdə) olan qoşa iç çərçivələrin laylarını üç həncamadan – iki yuxarı və bir aşağı həncamadan asırlar.

Qalan layları iki həncamadan asırlar. Qapı taylarını hündürlük üzrə bir bərabərdə yerləşən üç həncamadan asırlar. Üst və alt həncamalar qapının yuxarısından və aşağıından 200 mm məsafədə bərkidilir.



Şəkil 2.14. Yaşayış və ictimai binalar üçün pəncərələr

Layları – yarımnəfəslilikləri rahat istifadə etmək və həncamadan rahat çıxartmaq üçün onları mili çıxarılan taxma həncamadan asırlar.

Mülki binalar üçün orta oxu ərafında fırlanan qoşa laylı ağac pəncərələr. İki tipə bölünür: orta üfüqi oxu ərafında fırlanan – əlavə ventilyasiya qapağı, yaxud üst xəfəngi olan OSQ markalı orta asmalı pəncərə, orta şaquli oxu ərafında laylı-orta çeviricili OSV markalı pəncərə.


Eni 1,5 m və hündürlüyü 1,8 m, 2,1 m olan pəncərə yerlərində xəfəngsiz OSV markalı orta çeviricili pəncərələrin işlədilməsi asma panelli (iki cərgəli kəsimli) karkas konstruksiyalı binaları bütöv lent şəklində şüşələmə imkan verir.

Yerinin eni 1,35 m olan pəncərələri yan-yana qoymaqla eni 2,7 m olan pəncərə boşluğunututmaq olur. Qapaqlı pəncərələrdə pəncərə yerinin eni 1,2 m, 1,5 m, 1,8 m və 2,1 m, hündürlüyü isə 1,2 m və 1,5 m qəbul edilmişdir. Qalan pəncərələr isə 1,2 m və 1,5 m qəbul edilmişdir. Bütün qalan pəncərələr üçün, o cümlədən xəfəngli pəncərələr üçün isə eni 1,35 m, 1,5 m, 1,8 m, 2,1 m, hündürlüyü 1,8 m və 2,1 m qəbul edilmişdir.

Pəncərələrin markaları hərf indekslərindən və bir-birilə nöqtə ilə ayrılan, pəncərə yerinin hündürlüğünü və enini göstərən iki ədəddən ibarətdir.

Ventilyasiya qapaqlı pəncərələrin tədarükündə markanın sonunda K hərfi, xəfəngli pəncərələr üçün isə B hərf qoyulur. Neqativ şüşəli pəncərələrin tədarükündə markanın sonunda N hərfi qoyulur.

Pəncərə blokunun OSQ 15.21 K markası onu göstərir ki, blokun hündürlüyü 15 M-ə, eni 21 M-ə bərabərdir və blokun ventilyasiya qapağı var. Pəncərələrin ümumi görünüşləri və kəsikləri göstərilmişdir (Şəkil 2.15).



Şəkil 2.15. Pəncərə bloku OSQ 15.21 K

Heyvandarlıq və quşçuluq binaları üçün olan ağac pəncərələri təyinatından və konstruksiyasından asılı olaraq:

Hündürlüyü 570 və 870 mm, eni 570, 870, 1145 mm olan açılmayan iç çərçivə halında;

Hündürlüyü 864 və 1164 mm, eni 1170 1470 və 1760 mm layları içəri açılan birqat (OV) və qoşa (OS) iç çərçivəli pəncərə blokları halında;

Hündürlüyü 870 və 1170 mm, eni 1184, 1484 və 1773 mm layları hər iki tərəfə açılan ayrı iç çərçivəli pəncərə blokları halında buraxırlar.

Heyvandarlıq və quşçuluq binaları üçün olan pəncərələrin detallarının en kəsikləri olan yaşayış binaları pəncərələrinin detallarının en kəsikləri ilə eynidir.

Marka hərf indeksindən və bir birindən nöqtə ilə ayrılan iki ədəddən ibarətdir. Markanın başlanğıcında olan hərf indekslərinin aşağıdakı işarələri var: OQ – açılmayan iç çərçivə; ON – layları xaricə açılan birqat iç çərçivəli pəncərə bloku; OV – layları daxilə açılan birqat iç çərçivəli pəncərə bloku; OS – layları daxilə açılan qoşa iç çərçivəli pəncərə bloku; OR – layları hər iki tərəfə açılan ayrı iç çərçivəli pəncərə bloku. İndeksdən sonra qoyulan ədəd boşluğun hündürlüyü və eni üzrə şərti ölçüləri desimetrlə göstərir.

Hündürlüyü 1170 mm, eni 1773 mm olan və layları hər iki tərəfə açılan ayrı iç çərçivəli pəncərə blokunu OR 12.18 şəklində işarə edirlər (Hündürlüyü 1170 mm olan blokda pəncərə yerinin ölçüsü 12 dm, eni isə 18 dm olacaq).

Sənaye müəssisələrinin binaları üçün ağac pəncərələri iki seriyaya bölürlər:

N – layları xaricə açılan

V – layları daxilə açılan

N – seriyalı pəncərələri çıxıntısız birqatlı, yaxud qoşa iç çərçivəli, V seriyalını isə qoşa iç çərçivəli düzəldirlər. Layları xaricə açılan pəncərə bloklarını bir mərtəbəli binalarda, layları daxilə açılanları isə bir və çoxmərtəbəli binalarda işlədirlər. Sənaye müəssisələrinin binalarında pəncərə yerlərini bir, yaxud hündürlüyü və eni üzrə bir neçə pəncərə blokları ilə tuturlar.

Pəncərə bloklarının hərf indekslərindən ibarət markası olur:

N – xaricə açılan

V – daxilə açılan


S – qoşa iç çərçivəli

Hərf indekslərindən sonra gələn rəqəmlər blokun nömrəsini, defis vasitəsilə göstərilən rəqəmlər isə bayır çərçivəsinin enini göstərir.

Məsələn, VS10-124 markalı pəncərə blokunda:

V – pəncərənin daxilə açılmasını, S – 10 №-li qoşa iç çərçivəli pəncərə blokunu göstərir.

Sənaye müəssisələri üçün olan pəncərələrin detallarının kəsikləri verilmişdir (Şəkil 2.16).



Şəkil 2.16. Sənaye müəssisələri üçün pəncərə detalları.


➤ Pəncərəaltı ağac taxtalar

Pəncərəaltı ağac taxtaları (Şəkil 2.17) yaşayış, ictimai, istehsalat və köməkçi binalarda qururlar. Pəncərəaltı taxtaların kənarları müxtəlif profilli emal edilmiş olur (Şəkil 2.18). Onlar bütöv, yaxud yapışdırılmış ağacdan ola bilər. Taxtaların uzunluğuna görə ölçüləri pəncərə yerinin eninə uyğun gəlməli, həm də onların uclarının hər iki tərəfdən divara ən azı 40 mm daxil olacağı nəzərə alınmalıdır.



Şəkil 2.17. Pəncərəaltı ağac taxtalar

Qapı və pəncərə bloklarının hazırlanması və quraşdırılması



Şəkil 2.18. Pəncərəaltı taxtaların profili

2.3. Pəncərə bloklarının quraşdırılmasını nümayiş etdirir.

➤ Pəncərə blokları elementlərinin hazırlanması

Çərçivə – Pəncərə bloklarını, bir qayda olaraq, ağac emalı müəssisələrində hazırlanırlar. Onlar tikintiyə layları asılmış, şüşələnmiş, bir, yaxud iki dəfə rənglənmiş bloklar şəklində daxil olur.


Lakin çox vaxt pəncərə bloklarını tikinti təşkilatlarının emalatxanalarında, yaxud sexlərində əl əməyi tətbiq etməklə hazırlanmaq lazımdır (Şəkil 2.19)



Şəkil 2.19. Pəncərə bloku


• Çərçivələrin hazırlanmasında istifadə olunan birləşmələr

- Dilçəli birləşmə (Şəkil 2.20)




Şəkil 2.20. Dilçəli birləçmə

- Çərçivə künc birləşməsi (Şəkil 2.21)




Şəkil 2.21. Çərçivə künc birləşməsi

- Bir qat açıq dilçəli birləşmə (Şəkil 2.22)




Şəkil 2.22. Bir qat açıq dilçəli birləşmə

- Bir qat yarı� gizli dilçəli birləşmə (Şəkil 2.23)



Şəkil 2.23. Bir qat yarı� gizli dilçəli birləşmə

- Ara düz bucaq dilçəli birləşmə (Şəkil 2.24)



Şəkil 2.24. Ara düz bucaq dilçəli birləşmə

➤ Çərçivənin hazırlanması

Çertyojlarla tanış olduqdan sonra detalların təmiz və pəstah halında ölçüləri ilə birlikdə spesifikasiyasını tuturlar. Sonra çertyojda göstərilən ölçülər üzrə pəncərələrin və çərçivələrin bruscuqlarını əl mişarları ilə, elektrik mişarları ilə, dairəvi mişarlarla, yaxud universal dəzgahlarda mişarlayıb hazırlayırlar. Bruscuqları mişarladıqdan sonra onları rəndə, uzun rəndə, elektrik rəndəsi ilə yonurlar. Yaxud rəndələmə, reysmus, yaxud kombinə edilmiş dəzgahlarda frezerləyirlər (Şəkil 2.25).




Şəkil 2.25. Brusların hazırlanması

Qapı və pəncərə bloklarının hazırlanması və quraşdırılması

Sonra bruscuqların düzbucaqlılığını və emal olunma keyfiyyətini yoxlayır və onları nişanlamağa başlayırlar.

Bruscuqları metrələyib, reysmusun, günüyənin, xarrat günüyəsinin, bucaqlığın, həmçinin Pavlixinin nişanlama taxtasının köməyi ilə nişanlayırlar. Dilçələri ülgünün köməyilə nişanlayırlar (Şəkil 2.26).



Şəkil 2.26. Brusların nişanlanması

Əvvəlcə 10x35 mm ölçülü çərək açılır, sonra isə əlavə olaraq əyriliyi aradan qaldırılaraq çərəyin ölçüsü tələb olunan ölçüyə çatdırılır.

Çərəyi açdıqdan sonra bruscuqların uclarını kəsərək onların ölçülərini lazımı təmiz ölçüyə çatdırırlar (Şəkil 2.27).



Şəkil 2.27. Çərəklərin çıxarılması

Qapı və pəncərə bloklarının hazırlanması və quraşdırılması

60 x 100 sm ölçülü pəncərə çərçivəsinin hazırlanması aşağıdakı mərhələlərlə yerinə yetirilir.

Çərçivə elementləri hazırlanır, elementlərin ölçüləri yoxlanılır (Şəkil 2.28).



Şəkil 2.28. Pəncərə elementlərinin ölçüləri yoxlanılır

Uyğun çərçivə birləşməsi hazırlanır (Şəkil 2.29).



Şəkil 2.29. Uyğun çərçivə birləşməsi hazırlanır

Qapı və pəncərə bloklarının hazırlanması və quraşdırılması

Birləşmə elementləri dəqiqləşdirilir (Şəkil 2.30).



Şəkil 2.30. Birləşmə elementləri dəqiqləşdirilir.

Birləşdirmə elementləri hamarlanıb dəqiqləşdirildikdən sonra birləşmə hazırlanır (Şəkil 2.31).



Şəkil 2.31. Birləşmə hazırlanır

Çərçivənin küncləri günüyə vasitəsi ilə yoxlanılır (Şəkil 2.32).



Şəkil 2.32. Çərçivənin küncləri günüyə vasitəsi ilə yoxlanılır.

Montaj edilmiş çərçivənin günüyələnməsinin pozulmaması üçün künclərə carpaz reykalar vurulur (Şəkil 2.33).




Şəkil 2.33. Yığılmış çərçivə

➤ Pəncərə layının hazırlanması


Pəncərə laylarının brusları (elementləri) dəzgahlarda hazırlanıqdan sonra onlar birləşmə növlərinə uyğun olaraq hazırlanırlar. Layların birləşmələrini yerinə yetirmək üçün aşağıdakı birləşmə növlərindən istifadə olunur:

- Alt lay brusunun dilçəli birləşməsi (Şəkil 2.34)
- Layların araqtatlarının bruscuqlarının dilçəli birləşməsi (Şəkil 2.35)
- Pəncərə araqtatlarının dilçəli birləşməsi (Şəkil 2.36)
- Pəncərə layının yan bruslarının dilçəli birləşməsi (Şəkil 2.37)


Qapı və pəncərə bloklarının hazırlanması və quraşdırılması




Şəkil 2.34. Alt lay brusunun dilçəli birləşməsi



Şəkil 2.35. Layların araqtatlarının bruscuqlarının dilçəli birləşməsi




Şəkil 2.36. Pəncərə araqatlarının dilçəli birləşməsi



Şəkil 2.37. Pəncərə layının yan bruslarının dilçəli birləşməsi

Qapı və pəncərə bloklarının hazırlanması və quraşdırılması

Hazırlanmış pəncərə layının elementlərində müvafiq birləşmə elementləri açılır (Şəkil 2.38).



Şəkil 2.38. Birləşmə elementlərinin açılması

Çərəyi əl aləti, yaxud frezer dəzgahı ilə açmaq olar. Çərəyi açdıqdan sonra bruscuqların uclarını kəsərək onların ölçülərini lazımi təmiz ölçüyə çatdırırlar. Ülgünün köməyi ilə bruscuğun uclarına dilçələr, yaxud dilçə yuvaları kəsmək üçün nişanlar çizilir. Bayır çərçivəsinin şaquli bruscuqlarında dilçələr kəsilir, üfüqi bruscuqlarda yuvalar açılır. İç çərçivələrin bruscuqlarında isə əksinə: şaquli bruscuqlarda yuvalar açılır, üfüqi bruscuqlarda isə dilçələr kəsilir.

Dilçələri əl aləti ilə (kiçik dişli yaylı mişarla) kəsdikdə mişarlanmayı diqqətlə aparmaq lazımdır. Belə ki, dilçələrin çəp kəsilməsi layin, bayır çərçivəsinin çəpliyinə səbəb olur. Əgər dilçə layihə ölçüsündən qalındırsa, onda onu yuvasına oturtduqda bruscuğu sindirə bilər, əgər nazikdirse, onda birləşmə möhkəm alınmır, belə ki, dilçəli birləşmə kip bağlanmayacaq.

Mişarlama zamanı gözləmək lazımdır ki, mişar nişanın yanından keçsin. Ancaq bu halda dilçənin, yaxud yuvanın dəqiq ölçüsü alınar. Dilçələri kəsdikdə nişanın xarici tərəfindən, yuvaları açıqdə isə nişanın daxili tərəfindən mişarlamaq lazımdır.

Artıq oduncağı polad qələmlə (stamestka) kəsib götürürlər. Buna görə dilçəli birləşmələri nişanlaşdırıqda polad qələmlərin ölçülərini (enini) nəzərə almaq lazımdır. Dilçələri elektrik mişarı ilə, yaxud frezer dəzgahında da kəsirlər.

Pəncərə laylarını, xəfəngləri, nəfəslikləri iş stolunda yiğirlər. Əvvəlcə bruscuqları seçir, səylə bucaq şəklində birləşdirərək birləşmənin kipliyini yoxlayırlar. Dilçələrə və yuvalara yapışqan yaxır, sonra isə bruscuqları çərçivə (lay) şəklində birləşdirirlər. Birləşmənin künclərində spiralşəkilli burğu taxılmış hərlənən burğu ilə deşik açır və ora qabaqcadan yapışqan yaxılmış ağac nagel taxırlar.

Ölçüləri 60 x 100 sm olan pəncərə çərçivəsinə layları aşağıdakı ardıcılıqla yiğirlər:

- Layların elementləri montaj stoluna qoyulur (Şəkil 2.39);



Şəkil 2.39. Layların elementləri montaj stoluna qoyulur

- Lay elementləri birləşdirilir (Şəkil 2.40);



Şəkil 2.40. Lay elementləri birləşdirilir

Qapı və pəncərə bloklarının hazırlanması və quraşdırılması

- Damlalı alt brusun dilçəli birləşməsi həyata keçirilir (Şəkil 2.41);



Şəkil 2.41. Damlalı alt brusun dilçəli birləşməsi

- Layların birləşmə mərkəzləri tapılır (Şəkil 2.42).



Şəkil 2.42. Layların birləşmə mərkəzləri tapılır

- Nagelin diametrinə görə brusda deşik açılır (Şəkil 2.43).



Şəkil 2.43. Nagelin diametrinə görə brusda deşik açılır.

- Dilçələrə yapışqan çəkilir və birləşmə yerinə yetirilir (Şəkil 2.44).



Şəkil 2.44. Dilçələrə yapışqan çəkilir və birləşmə yerinə yetirilir.

Qapı və pəncərə bloklarının hazırlanması və quraşdırılması

- Pəncərə layları quraşdırılır, məngənədə sıxılır və nagellər açılmış deşiklərə vurulur (Şəkil 2.45).



Şəkil 2.45. Nagellər açılmış deşiklərə vurulur

- Nagellərin artıq hissəsi narın dişli əl mişarı ilə kəsilir (Şəkil 2.46).



Şəkil 2.46. Nagellərin artıq hissəsi narın dişli əl mişarı ilə kəsilir

- Layların qıraq bruslarındakı artıq hissələr narın dişli əl müşarı ilə kəsilir (Şəkil 2.47).



Şəkil 2.47. Layların qıraq bruslarındakı artıq hissələr narın dişli əl müşarı ilə kəsilir

- Hazırlanmış laylar günüə vasitəsi ilə yoxlanılır (Şəkil 2.48).



Şəkil 2.48. Layların günüə vasitəsi ilə yoxlanması

- Pəncərə blokunun digər layları da eyni qaydada hazırlanır (Şəkil 2.49).



Şəkil 2.49. Digər laylar da eyni qaydada hazırlanır

Layları bayır çərçivəsinə xüsusi stollarda salıb oturdurlar. Pəncərə laylarının bayır çərçivəsinə oturdulması prosesi aşağıdakı əsas əməliyyatlardan ibarətdir: layların hazırlanması, qabarık yerlərin yonulması, həncamalardan asılması, mümkün ola biləcək nöqsanların (qalxmış liflərin, nahamarlığın) aradan qaldırılması.

İç çərçivələri bayır çərçivəsinə saldıqda əvvəlcə xarici iç çərçivəni asırlar. İç çərçivələri xəfəngli hazırladıqda (ictimai binalar üçün) birinci növbədə xəfəngi, sonra isə layı yerinə salırlar. Laylar ilə bayır çərçivəsi arasındaki aralıq 2 mm-dən çox olmamalıdır. Bu aralıq layların sonrakı boyası qatı ilə örtülməsi üçün lazımdır.

Layları yerinə saldıqda örtmə yerinin düzgünlünü, onların çərçivənin çərəyinə kip oturmasını diqqətlə yoxlayırlar. Gözləmək lazımdır ki, həncamalardan asılmış laylar sərbəst, rahat açılsın və ilişib qalmasın. Daxili layları bayır çərçivəsinə xarici laylar kimi salırlar.

Layları yerinə saldıqda pəncərə blokunun bütün elementlərinin hamar yonulmasına və birləşmə yerlərində (oyuq yerində) səylə oturdulmasına fikir verirlər. Blokun elementlərinin səthində olan yapışqan təmizlənməlidir.

➤ **Pəncərə bloklarının quraşdırılması**

Pəncərə bloklarının divar boşluğununa quraşdırılması aşağıdakı ardıcılıqla yerinə yetirilir:

- Divarda pəncərə boşluğunun hazırlanması;
- Pəncərəaltı taxtaların divarda yerinə qoyulması;
- Su keçirməyən brusun qoyulması;
- Pəncərə blokunun divar boşluğununa qoyulması;
- Pəncərə blokunun divara bərkidilməsi;
- Ara boşluqların doldurulması;
- Pəncərəaltı taxtaların divara bərkidilməsi;
- Son tamamlama işləri.


➤ **Divarda pəncərə boşluğunun hazırlanması**

İlk növbədə divar boşlığında olan artıq daş və məhlul qırıntıları təmizlənir. Sonra sement məhlulu ilə pəncərə boşluğunun divarları hamarlanır (Şəkil 2.50).



Şəkil 2.50. Divarda pəncərə boşluğunun hazırlanması

Pəncərəaltı taxtaların divarda yerinə qoyulması – Pəncərəaltı taxta sement məhlulunun köməyi ilə boşluğa qoyulur və tarazlığı yoxlanılır (Şəkil 2.51).



Şəkil 2.51. Pəncərəaltı taxtaların divarda yerinə qoyulması

➤ **Su keçirməyən brusun qoyulması**

Paslanmayan metal vərəqdən 19 x 6 sm ölçündə olan lövhə kəsilir. Pəncərəaltı taxtanın pazına mastika və ya sement məhlulu çəkilir və metal lövhə oraya salınır (Şəkil 2.52).




Şəkil 2.52. Su keçirməyən brusun qoyulması

Pəncərə blokunun divar boşluğuna qoyulması – Pəncərə bloku hazırlanmış divar boşluğuna qoyulur. Blokun yuxarı və aşağı hissəsinə taxta pazlar vuraraq taraz vəziyyətə gətirilir. Pəncərə blokunun taraklılığı pazlarla tənzimlənir (Şəkil 2.53).



Şəkil 2.53. Pəncərə blokunun divar boşluğuna qoyulması

Pəncərə blokunun divara bərkidilməsi – Pəncərə blokunun laylarının rahat açılıb örtülməsi yoxlanıldıqdan sonra çərçivə xüsusi şuruplarla divara bərkidilir (Şəkil 2.54).



Şəkil 2.54. Pəncərə blokunun divara bərkidilməsi

➤ **Ara boşluqların doldurulması**


Çərçivənin divarla arasında qalan boşluqlar xüsusi köpüklə doldurulur (Şəkil 2.54).

➤ **Pəncərəaltı taxtaların divarda bərkidilməsi**



Şəkil 2.55. Ara boşluqların doldurulması

Pəncərəaltı taxta şuruplarla divara bərkidilir (Şəkil 2.56).



Şəkil 2.56. Pəncərəaltı taxtaların divarda bərkidilməsi

Son tamamlama işləri – Sonda divar tinləri suvanır və rənglənməyə hazırlanır (Şəkil 2.57).



Şəkil 2.57. Son tamamlama işləri



Tələbələr üçün fəaliyyətlər

- Pəncərə blokunun hissələrini sadalayın.




- Çərçivə bruslarının hansı birləşmə növü ilə birləşməsini müxtəlif mənbələrdən araşdırın və müvafiq təqdimat hazırlayın.
- Pəncərə çərçivəsinin hazırlanma ardıcılığını söyləyin.
- Şəkildə göstərilən əməliyyatın yerinə yetirilmə ardıcılığını danışın.




- İki qrupa bölünün:

I qrup – şəkildə göstərilən birləşmənin mişar dəzgahında hazırlanma ardıcılığını söyləyin.



II qrup – şəkildə göstərilən birləşmənin mişar dəzgahında hazırlanma ardıcılığını danışın.



- Pəncərə layının hazırlanma ardıcılığına dair məlumatlar toplayın və tələbə yoldaşlarınızla fikir mübadiləsi həyata keçirin.
- Pəncərə blokunun pəncərə boşluğununa quraşdırılma prosesini izah edin.



Qiymətləndirmə

- ✓ Hazırlanma materiallarına görə pəncərələr neçə növə bölünür?
 - A) 1
 - B) 2
 - C) 3
 - D) 4

- ✓ Açılmaya istiqamətlərinə görə pəncərələr neçə cür olur?
 - A) 1
 - B) 2
 - C) 3
 - D) 4

- ✓ Konstruksiyasına görə pəncərələr neçə növə bölünür?
 - A) 1
 - B) 2
 - C) 3
 - D) 4

- ✓ Şəkildə göstərilən pəncərə açılma istiqamətinə görə hansıdır?
 - A) Düz açılan
 - B) Yana açılan
 - C) Üstdən açılan
 - D) Açılmayan

- ✓ Şəkildə göstərilən pəncərə açılma istiqamətinə görə hansıdır?
 - A) Düz açılan
 - B) Yana açılan
 - C) Üstdən açılan
 - D) Fırlanan

- ✓ Şəkildə göstərilən pəncərə açılma istiqamətinə görə hansıdır?
 - A) Düz açılan
 - B) Yana açılan
 - C) Üstdən açılan
 - D) Fırlanan

✓ Layların sayına görə pəncərələrin neçə növü olur?


- A) 1
- B) 2
- C) 3
- D) 4

✓ Pəncərə blokları hansı hissələrdən ibarət olur?

- A) Çərçivə və pəncərə layı
- B) Çərçivə
- C) Pəncərə layı
- D) Pəncərə altı taxta


✓ Şəkildə göstərilən birləşmə necə adlanır?

- A) Gizli
- B) Açıq
- C) Bağlı
- D) Bir qat yarım gizli



✓ Şəkildə göstərilən birləşmə necə adlanır?

- A) Bir qat yarım açıq
- B) Açıq
- C) Bağlı
- D) Bir qat yarım gizli



✓ Çərçivə brusunda çərəyi hansı dəzgahla hazırlayırlar?

- A) Frez, mişar
- B) Rəndə
- C) Şaqulu burğu
- D) İskənə

✓ Çərçivənin düzgünlüyü hansı alət vasitəsi ilə yoxlanılır?

- A) Metrə
- B) İp
- C) Günyə
- D) Burğu



TƏLİM NƏTİCƏSİ 3

Qapı və pəncərə bloklarının furniturlarının quraşdırılmasını bilir və qapı və pəncərə bloklarının təmirini həyata keçirməyi bacarır.


3.1. Qapı və pəncərə bloklarının əsas furnitur çeşidlərini sadalayır.

➤ **Qapı aksessuarları**

Həncamalar – Qapıların çərçivə içərisində açılıb örtülməsini təmin edir. Qapıların sağa və ya sola açılmasını təmin etmək üçün həncamalardan istifadə olunur.


Qapı həncamaları müxtəlif forma və konstruksiyalı olurlar:

- Bütün qanadlı həncamalar (Şəkil 3.1)




Şəkil 3.1. Bütün qanadlı həncamalar

- Qoşa qanadlı həncamalar (Şəkil 3.2)



Şəkil 3.2. Qoşa qanadlı həncamalar

- Gizli künc qanadlı həncəmalar (Şəkil 3.3)



Şəkil 3.3. Gizli künc qanadlı həncamalar

- Sürüşən (kupe) qapılarının diyircəkləri (Şəkil 3.5)



Şəkil 3.4. Sürüşən (kupe) qapılarının diyircəkləri

Qapı kilidləri – Kənar müdaxilələrdən qorunmaq üçün qapılara kilidlər qoyulur. Kilidlər konstruksiyalarına və təyinatına görə müxtəlif olur. Əsasən, yuvaya qoyulan qapı kilidlərinə istifadə olunur.

Təyinatına görə aşağıdakı qapı kildiləri mövcuddur:

- Xarici giriş kapı kilidləri (Şəkil 3.5)



Şəkil 3.5. Xarici giriş qapı kilidləri

- Daxili qapı kilidləri (Şəkil 3.6)



Şəkil 3.6. Daxili qapı kilidləri

Qapı və pəncərə bloklarının hazırlanması və quraşdırılması

- Sanitar qovşaqları üçün qapı kilidləri (Şəkil 3.7)



Şəkil 3.7. Sanitar qovşaqları üçün qapı kilidləri

- Üstdən qoyulan qapı kilidləri (Şəkil 3.8)



Şəkil 3.8. Üstdən qoyulan qapı kilidləri

Qapı və pəncərə bloklarının hazırlanması və quraşdırılması

- Silindrik formalı qapı kilidləri

Daxili, xarici, hamam qapıları içərisindəki açar yerində istifadə edilə bilər (Şəkil 3.9).



Şəkil 3.9. Silindrik qapı kilidləri

- Qapı mandalları. Qapını açarkən qapının tam açılmasına imkan vermir və gələni görməyə imkanı verir (Şəkil 3.10).



Şəkil 3.10. Qapı mandalları

- Qapı gözlükləri (Şəkil 3.11)



Şəkil 3.11. Qapı gözlükləri

➤ Pəncərə aksessuarları

Pəncərə həncamaları – Pəncərələrin çərçivə içərisində açılıb örtülməsini təmin edir. Pəncərələrin sağa və ya sola açılmasını təmin etmək üçün həncamalardan istifadə olunur.


Pəncərə həncamaları müxtəlif forma və konstruksiyalı olurlar:

- Bütün qanadlı həncamalar (Şəkil 3.12)



Şəkil 3.12. Bütün qanadlı həncamalar

- Qoşa qanadlı pəncərə həncamaları (Şəkil 3.13).



Şəkil 3.13. Qoşa qanadlı pəncərə həncamaları

- Pəncərə kilidləri (Şəkil 3.14).



Şəkil 3.14. Pəncərə kilidləri

- Pəncərə dəstəkləri (Şəkil 3.15)



Şəkil 3.15. Pəncərə dəstəkləri

3.2. Qapı və pəncərə bloklarında furniturların montajını həyata keçirir.

➤ Qapı furniturlarının montajı

Qapı həncamalarının montajı - Qapı blokunun həncamalarını montaj eləməkdən öncə qapının sağ və ya sola açılması müəyyənləşdirilir. Sonra isə qapı tayının ağırlığından asılı olaraq, 2 və ya 3 həncama qoyulması təyin olunur. Qapı həncamalarının montajı aşağıdakı ardıcılıqla yerinə yetirilir:

- Həncamaların yerləri nişanlanır (Şəkil 3.16);



Şəkil 3.16. Həncamaların yerləri nişanlanır

- Həncamaların yerləri hazırlanır (Şəkil 3.17);



Şəkil 3.17. Həncamaların yerləri hazırlanır

- Həncamalar yuvaya bərkidilir (Şəkil 3.18);



Şəkil 3.18. Həncamalar yuvaya bərkidilir.

➤ **Qapı kilidinin montajı**

Qapı kilidinin yeri qapı tayında nişanlanır (Şəkil 3.19);



Şəkil 3.19. Qapı kilidinin yeri qapı tayında nişanlanır.

Xüsusi horizontal burğu dəzgahında kılıd yuvaları açılır (Şəkil 3.20);



Şəkil 3.20. Kılıd yuvasının açılması


Qapı və pəncərə bloklarının hazırlanması və quraşdırılması

Kilid içliyi və dəstək milinin yerlərinin deşilməsi həyata keçirilir (Şəkil 3.21);



Şəkil 3.21. Kilid içliyi və dəstək milinin yerlərinin deşilməsi

Kilid yuvasının iskənə ilə işlənib tam hazır vəziyyətə gətirilməsi (Şəkil 3.22);



Şəkil 3.22. Kilid yuvasının iskənə ilə işlənib tam hazır vəziyyətə gətirilməsi

Qapı kilidinin yuvaya daxil edilməsi (Şəkil 3.23);



Şəkil 3.23. Qapı kilidinin yuvaya daxil edilməsi

Klid tam yerinə qoyulub bərkidilir.

➤ **Silindrik formalı qapı kilidinin montajı**

İllər növbədə kildin dəstəkləri açılır (Şəkil 3.24);




Şəkil 3.24. Kildin dəstəklərinin açılması

Qapı tayında kildin yuvası açılır (Şəkil 3.25);

Klid dilinin yerinə salınması (Şəkil 3.26);

Qapı və pəncərə bloklarının hazırlanması və quraşdırılması



Şəkil 3.25. Qapı tayında kilid yuvası açılır



Şəkil 3.26. Kilid dilinin yerinə salınması

Kilid yerinə qoyulub bərkidilir (Şəkil 3.27);



Şəkil 3.27. Kilid yerinə qoyulub bərkidilir


Qapı çərçivəsində dilçə yerinin açılması (Şəkil 3.28).



Şəkil 3.28. Qapı çərçivəsində dilçə yerinin açılması


➤ Qapı mandalının asılması

Qapı mandalı adətən döşəmədən 130 sm məsafədə quraşdırılır. İlk növbədə mandalin yeri nişanlanır (Şəkil 3.29);




Şəkil 3.29. Mandalın yeri nişanlanır

Mandalın elementləri yerinə qoyulub düzləndirilir (Şəkil 3.30);



Şəkil 3.30. Mandal elementləri yerinə qoyulur

Mandal elementləri yerinə bərkidilir (Şəkil 3.31).



Şəkil 3.31. Mandal elementləri yerinə bərkidilir.

➤ Pəncərə furniturlarının montajı

Pəncərə həncamalarının montajı – Həncama yerlərinin oyulması və onların yerinə taxılması çox zəhmət tələb edən əməliyyatdır. Ağac emalı müəssisələrində bu əməliyyat mexanikləşdirilmişdir. Lakin tikintidə BU işləri əl ilə yerinə yetirirlər.

Nişanlama zamanı ülgünü, şəkildə göstərildiyi kimi layın kənarına, dayağın üzərinə qoyurlar. Sonra isə toxmaqla yüngülçə bəndə vuraraq onun izini laya köçürürlər (Şəkil 3.32).



Şəkil 3.32. Həncama yerinin nişanlanması

Sonra isə toxmaqla yüngülcə bəndə vuraraq onun izini laya köçürür və həmin iz üzrə həncama üçün yuva açırlar (Şəkil 3.33).



Şəkil 3.33. Toxmaqla həncama izinin laya köçürülməsi

Həmin qayda ilə bayır çərçivəsində nişanlama aparılır. Nişan üzrə iskənə ilə həncama üçün yuvalar açırlar. İskənənin dayağı onun tiyəsini verilmiş ölçüyə (dərinliyə) çatdırmağa imkan verir (Şəkil 3.34).



Şəkil 3.34. Həncamaların qoyulması

Həncama yuvasının dərinliyi onun qalınlığına uyğun gəlməlidir. Belə ki, həncamanı yerinə qoyduqdan sonra onun səthi oduncaqla bir səviyyədə olmalıdır.

Layları bayır çərçivəsilə xüsusi stollarda salıb oturdurlar.

➤ **Pəncərə kilidinin montajı**

İlk növbədə pəncərə kilidi seçilir. Sonra isə onun montajı aşağıdakı ardıcılıqla yerinə yetirilir.

Kilid pəncərə layının ortasında qoyulmalıdır. Pəncərə layının ortası təpilir və kilidin yeri nişanlanır (Şəkil 3.35);



Şəkil 3.35. Pəncərə layının ortası təpilir və kilidin yeri nişanlanır.

Kilid mərkəzi təpilir və kilid yuvası nişanlanır (Şəkil 3.36);



Şəkil 3.36. Kilid mərkəzi təpilir və kilid yuvası nişanlanır

Üfüqi dəlici dəzgahla kilid yuvası açılır (Şəkil 3.37);



Şəkil 3.37. Üfüqi dəlici dəzgahla kılıd yuvası açılır

Kılıd yuvasına salınır və dəstək bərkidilir (Şəkil 3.38);



Şəkil 3.38. Kılıd yuvasına salınır və dəstək bərkidilir

Pəncərə çərçivəsində kılıdin dilçə yuvasının yeri nişanlanır, yuva açılır və dilçə yuvasının metal üstlüyü bərkidilir (Şəkil 3.39).



Şəkil 3.39. Pəncərə çərçivəsində kılıdin dilçə yuvasının yeri nişanlanır, yuva açılır və dilçə yuvasının metal üstlüyü bərkidilir

3.3. Qapı və pəncərə bloklarının təmiri və bərpasını yerinə yetirir.

➤ Qapı bloklarının təmiri

Qapı taylarının təmiri – İstismar prosesində xonçalı qapılarda aşağıdakı nöqsanlara daha tez-tez təsadüf edilir: həncamaların şurupla bərkidilən yerləri zəifləmiş olur və bunun da nəticəsində həncamalar yuvalarında möhkəm oturmur; bayır çərçivəsi, yaxud qapının elementləri çürümüş olur; şaquli bruscuqda olan qıfilların yuvalarında çatlar, yaxud sınmış yerlər əmələ gəlmış olur; xonça quruyub çatlayır; qapı çəpləşir və sair.

Təmirdən qabaq qapı və bayır çərçivəsini diqqətlə nəzərdən keçirir, işlərin tərkibini müəyyənləşdirir, ölçmə işləri aparır və təmirə başlayana qədər lazımi detalları, taxma taxtaları hazırlayırlar.


Həncamalar boşalanda qapı pis örtülürlər və laxlayır. Bu halda şurupları bərk burub bərkitmək lazımdır. Əgər şuruplar həncamanı saxlamazsa, onda qapını çıxardırlar. Polad qələmlə, yaxud iskənə ilə oduncağın dağılmış hissəsini çıxardır və həmin yerə həncamanın uzunluğunun iki mislindən az olmayan taxta yamaq taxırlar. Taxta yamağın qalınlığı burulub bərkidilən şurupun uzunluğunun 2/3 hissəsindən az olmamalıdır. Yamağı yapışqanla yapışdırıb, şurupla bərkidirlər. Sınıq, çat olan yerlərə də taxta yamaq qoyurlar.

Əgər ayrı-ayrı elementlərin çürüməsi müəyyən edilərsə, onda qapını həncamaldan çıxarıvət və qabaqcadan nagelləri deşib ehtiyatla çürümüş bruscuğu toxmaqla vurub çıxardırlar. Sonra çürümüş bruscuq olan yerlər səylə köhnə yapışqandan təmizlənir və ora yeni element (bruscuq) geydirilir. Sonra birləşmə yerlərinə yapışqan yaxır və ehtiyatla yeni bruscuq qoyaraq nagellə birləşdirirlər.

Quruyub-çatlamış xonçaları dəyişdirdikdə nagelləri qabaqcadan deşərək üst və alt qapı bağlamalarını (bruscuqları) çıxarıvət və quruyub-çatlamış xonçaların yerinə yenisini qoyurlar. Sonra isə birləşmə yerlərində köhnə yapışqanı təmizləyib, ora təzə yapışqan yaxır və bruscuğu yerinə qoyaraq nagellərlə bərkidirlər. Əgər xonça az quruyub-çatlamış olarsa, onda yarığa yapışqanlı taxta yamaq qoyurlar.

Bayır çərçivələrində çürümüş bruscuqları tamamilə, yaxud qismən əvəz edirlər. Bruscuğun yeni hissəsini köhnə hissəsinə yapışqan və ikiqat dilçə ilə birləşdirirlər. Bayır çərçivəsi bruscuqlarında həncamalar laxladıqda onların yerinə taxta yamaq qoyurlar.

Lövhəli konstruksiyalı qapılarda istismar prosesində üzlük qopur, kılıdlar bərkidilən yerlərdə bürümə bruscuğu yarılır. Bu cür qapıları belə təmir edirlər: üzlük qopan yerlərdə onu azca qaldırır, oduncağı və üzlüyü köhnə yapışqandan təmizləyir, sonra həmin yerə təzə yapışqan yaxır və üzlüyü müvəqqəti olaraq arabir mix vurmaqla, yaxud mixlanmış bruscuqlarla sıxırlar. Yapışqan tutduqdan sonra mixləri və bruscuqları çıxarırlar (Şəkil 3.40).



Şəkil 3.40. Kılıd yerlərinin təmiri

Pəncərə bloklarının təmiri. Təmirdən qabaq bərpa olunacaq yerləri diqqətlə nəzərdən keçirmək, işlərin siyahısını tutmaq və nöqsanları əvəz etmək üçün yeni detalların hazırlanmasına başlamaq lazımdır. Pəncərələrin təmiri üçün iynəyarpaqlı ağacların oduncağından istifadə edirlər.

Laylarda, xəfənglərdə və nəfəsliliklərdə həncamaların qoyulduğu yerləri, layların alt bruscuqlarını, yağışlıqları daha tez-tez təmir etmək lazım gəlir. Bayır çərçivələrində həncamaların bərkidildiyi yerlər, həmçinin divara çeyrilmüş səthlər çox tez sıradan çıxır. Yüksək nəmlilikli oduncaqdan hazırlanan pəncərələr quruyub çatlayır və örtülmə yerlərində yarıqlar əmələ gəlir. Bütün bu nöqsanlar elementlərin qismən təmirini, yaxud onların dəyişilməsini tələb edir.

Layın zədələnmiş bruscuğunu dəyişdikdə onu həncamadan çıxarıır və şüşəni yerindən götürürülər. Bundan sonra layı dəzgahın və ya stolun üstünə qoyur, hərlənən burğu, yaxud elektrik burğusu ilə dilçəli birləşməni zədələmədən ehtiyatla künclərdə qoyulmuş ağac nagelləri deşirlər (Şəkil 3.41).



Şəkil 3.41. Nagellərin deşilməsi

Toxmaqla zədələnmiş bruscuğu vurub çıxarırlar. Sonra dilçələri və dilçə yuvalarını köhnə yapışqandan təmizləyir və həmin yerlərə yenidən yapışqan yaxırlar. Toxmaqla köhnəsinə oxşar formada yeni bruscuq vururlar. Layın düzbucaqlılığını bucaqlıqla, yaxud onun diaqonallarını ölçməklə yoxladıqdan sonra künclərə nagellər vururlar (Şəkil 3.42).



Şəkil 3.42. Layın brusu çıxarılır və yenilənir


Əgər alt bruscuqla yanaşı, şaquli bruscuğun bir hissəsini dəyişmək lazım gələrsə, onda əvəz olunan hissənin uzunluğunu ölçür və bir ucunda iki yuva, o biri ucunda isə dilçə olan yeni bruscuq hazırlayırlar. Şaquli bruscuğun qalan hissəsində yuva açırlar.

Yağışlığı dəyişdikdə onu çıxardır, yapışqandan təmizləyir, sonra isə həmin yerə köhnəsinə oxşar formada yeni yağışlıq yapışdırır və şuruplarla bərkidirlər.


Əgər lay qoyulduğdan sonra quruyub-çatlayarsa və ölçülərini kiçildərsə, onda ona üstdən quru oduncaqdan hazırlanan planka vururlar. Plankaları 10 mm qalınlıqlı taxtadan hazırlayırlar və suyadavamlı yapışqanla həncamadan asılan tərəfdən layın kənarına yapışdırırlar. Plankanın eni lay bruscuğunun qalınlığına və onun yapışdırıldıqdan sonra rəndələnib düzəldilməsi üçün olan artıqlığa uyğun olmalıdır.

Laylarda, nəfəsliliklərdə həncamaların qoyulduğu yerləri aşağıdakı kimi təmir edirlər: polad qələm, yaxud iskənə ilə oduncağın bir hissəsini oyur və bu yerə səliqə ilə yapışqanlı taxma taxta qoyurlar. Yapışqan bərkidikdən sonra taxma taxtanı təmizləyirlər (Şəkil 3.43).

Əgər layın, nəfəsliyin kiçik çəpliyi varsa, onda onları səliqə ilə düzəldir və layın düzgünlüyünü künclərdə yoxladıqdan sonra bucaqlıqları (1) bərkidirlər (Şəkil 3.44).



Şəkil 3.43. Layların təmiri



Şəkil 3.44. Bucaqlıqların qoyulması

Çəpliyi düzəltmək çətin olanda onda layı, nəfəsliyi sökür və yenidən yapışdırırlar.

Layları, xəfəngləri, nəfəslikləri tamamilə dəyişdirdikdə yeni elementlər şəklinə, formasına və ölçülərinə görə (bayır çərçivəsinə oturdulma zamanı, emal edilmə üçün artıqlığı nəzərə almaqla) əvəz edilən elementlərə uyğun gəlməlidir.

Bayır çərçivəsini dəyişdirdikdə layları, xəfəngləri həncamalardan çıkarır, onları yeni hazırlanmış çərçivəyə həncamalardan asaraq oturdurlar. Bundan sonra layları, xəfəngləri həncamalardan çıkarır və bayır çərçivəsini çəpliyə yol vermədən yerinə qoyurlar. Çərçivənin çəpliyini diaqonallar üzrə ölçməklə təyin edirlər. Təmirin sonunda pəncərəni rəngləyirlər.



Tələbələr üçün fəaliyyətlər

- Şagirdlər 2 qrupa bölündürələr:
 - I qrup – Qapı həncamaların təyinatını və növlərini təqdim edir.
 - II qrup – Qapı kilidlərinin növlərini təqdim edir.
- Qapı mandallarının təyinatını izah edin.
- Qapı gözlüklerinin təyinatını izah edin.
- Pəncərə həncamalarının növlərini qeyd edin və təyinatını izah edin.



- Qapı həncamalarının montajı prosesini söyləyin.



- Qapı kilidlərinin montajı prosesini danışın.
- Pəncərə həncamalarının yerinə qoyulması prosesini izah edin.



- Pəncərə kilidlərinin montajı prosesini izah edin.
- Qapı tayında kilid yerinin təmiri prosesini izah edin.





Qiymətləndirmə

- ✓ Qapı həncamalarının təyinatı nədir?
 - A) Qapıları bağlı saxlamaq üçün
 - B) Qapıları açıq saxlamaq üçün
 - C) Qapı taylarının açılub örtülməsi üçün
 - D) Heç biri
- ✓ Qapı kilidinin təyinatı hansıdır?
 - A) Kənar şəxslərin daxil olmaması üçün
 - B) Qapıların daim açıq qalması üçün
 - C) Qapıları daim bağlı qalması üçün
 - D) Heç biri.
- ✓ Qapı gözlüklerinin təyinatı hansıdır?
 - A) Çölə çıxmamaq üçün
 - B) Gələn adamı görmək üçün
 - C) İçəri girməmək üçün
 - D) Qapını açıq saxlamaq üçün
- ✓ Qapı layında həncamanın yuvası hansı alətlə hazırlanır?
 - A) Çəkiclə
 - B) Mişarla
 - C) İskənə ilə
 - D) Rəndə ilə
- ✓ Pəncərə həncamaların təyinatı nədir?
 - A) Pəncərə laylarını çıxartmaq üçün
 - B) Pəncərə laylarının açılub örtülməsi üçün
 - C) Layları bağlı saxlamaq üçün
 - D) Heç biri
- ✓ Pəncərə layında həncama yuvası hansı alətlə hazırlanır?
 - A) Çəkiclə
 - B) Mişarla
 - C) İskənə ilə
 - D) Burğu ilə
- ✓ Pəncərə tayının təmirində nagel necə çıxarılır?
 - A) Burğu ilə deşmə
 - B) Mişarlama
 - C) Rəndələmə
 - D) Çəkic ilə

Ədəbiyyat

1. Sabir Əliyev. "Dülgər-xarrat işi" İlk peşə-ixtisas təhsili, Bakı, 2011.
2. M.A.Markel. "Plotniçnie raboti", 1969.
3. Г.А.Серикова. "Столярно-плотничные работы", Москва 2017.
4. Л.Н.Крейндлин. "Столярные, плотничные и паркетные работы", 1997, https://provse.news/remont-otdelka_793_795/okonnyie-bloki-48671.html
5. М.А.Григорьев. "Столярные работы. Практическое пособие для столяра", Москва, 2004.
6. <http://samoremont.com/okna/232-derevyannye-okna-svoimi-rukami>

Qeydlər



AVROPA İTTİFAQI



AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZIRLIYI



*Empowered lives.
Resilient nations.*

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında
Peşə Təhsili üzrə Dövlət Agentliyi
Azərbaycan Respublikası, Bakı Az 1033, Ə.Orucəliyev küçəsi 61
Tel.: (+994 12) 599 12 77
Faks: (+994 12) 566 97 77
Web: www.vet.edu.gov.az